

TEST: 2107#01#Y15#01 - 500

Test	2107#01#Y15#01 - 500
Fənn	2107 - Milli iqtisadiyyat
Təsviri	[Təsviri]
Müəllif	Layışova T.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Milli iqtisadiyyat dedikdə başa düşülür: (Çəki: 1)

- müəyyən ərazidə təkrar istehsal sahələrinin və növlərinin ərazi komplekslərinin məcmusu
- müəyyən ərazidə təkrar istehsal sahələrinin fəaliyyəti
- müəyyən ərazidə istehsal sahələrinin və növlərinin məcmusu
- müəyyən ərazidə istehsal sahələrinin və növlərinin fəaliyyəti
- müəyyən ərazidə iqtisadi sahələrin yerləşməsi

Sual: Milli iqtisadiyyat fənni öyrənir: A) ölkənin iqtisadi potensialını B) milli bazarı C) dünya iqtisadiyyatında ölkənin yerini D) ölkə ərazisində iqtisadi həyatı E) iqtisadiyyatın təşkilini, strukturunu və adət-ənənələri (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - E
 - A,D
 - A,B,C,D,E
-

Sual: Ölkənin iqtisadiyatı: (Çəki: 1)

- mərkəzi hakimiyyət orqanlarına tabe olan vahid xalq təsərrüfatı kompleksindən, müxtəlif iqtisadi agentlər məcmusundan ibarətdir
 - mərkəzi hakimiyyət orqanlarının məcmusundan ibarətdir
 - olan vahid xalq təsərrüfatı kopleksindən ibarətdir
 - müxtəlif iqtisadi agentlər məcmusundan ibarətdir
 - yerli və mərkəzi hakimiyyət orqanlarına tabe olan vahid xalq təsərrüfatı kompleksindən ibarətdir
-

Sual: Milliyyətin təyin edilməsinə aşağıdakı yanaşma mövcuddur A) tarixən yaranmış insanların birlik forması B) ölkə C) dövlət (Çəki: 1)

- A,B,C
 - A,B
 - A
 - C
 - A,C
-

Sual: Milli iqtisadiyyat: A) institusional sistemlə tənzimlənən, bu ölkədə təşəkkül tapmış iqtisadi, siyasi (dövlət) və ideoloji (ictimai) qaydalara cavab verən, sahə və regional mühitlərdə strukturalaşdırılmış ölkə miqyaslı iqtisadi fəaliyyətdir. B) yüksək keyfiyyətli həyat səviyyəsi üçün, o cümlədən ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün əsas yaranan, maddi nemətlərə olan tələbatının təmin edilməsinə yönələn mürəkkəb coxsəviyyəli sistemdir. C) bazarlarında rəqabətə davamlığını təminetmək məqsədilə yaranan milli sərvətdən ibarətdir (Çəki: 1)

- A,B,C
 - A,B
 - A
 - C
 - A,C
-

Sual: Milli iqtisadiyyatın inkişaf səviyyəsi qiymətləndirilir: A) milli sərvətdən istifadə dərəcəsi ilə B) investisiyaların istifadəsi dərəcəsi ilə C) milli gəlirdən istifadə dərəcəsi ilə (Çəki: 1)

- A,B,C
 - A,B
 - A
 - C
 - A,C
-

Sual: Milli iqtisadiyyat kursunun öyrəndiyi obyekt nədir? (Çəki: 1)

- sosial iqtisadi proseslər;
 - ictimai iqtisadi hadisələr;
 - iqtisadi islahatların zəruriliyi;
 - daxili iqtisadi fəaliyyət;
 - milli istehsal-təsərrüfat prosesi;
-

Sual: Milli iqtisadiyyatın vəzifəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 - milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsiidir;
 - milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
 - hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 - ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
-

Sual: Milli iqtisadiyyatın predmeti dedikdə nə başa düşülür? (Çəki: 1)

- ancaq sosial, iqtisadi problemlər tətbiq edir;
 - ənənəvi xarici iqtisadi əlaqələrə əsaslanan milli istehsal təsərrüfat prosesidir;
 - təbii, iqtisadi, məliyyə və sair resursları daxilində formallaşan milli sərvətdir;
 - iqtisadiyyatın konkret bir sahədəki əlaqələrini öyrənir;
 - həmin elm tərəfindən öyrənilən obyektin dəqiq sərhədlərlə məhdudlaşdırılan sahəsidir;
-

Sual: Milli iqtisadiyyata aid olmayan variantı seçin? (Çəki: 1)

- sosial problemləri tədqiq edir;
 - iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
 - dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir; dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
 - milli psixologiya və ənənəvi davranışında cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 - milli bazarı və ölkənin dünya iqtisadiyyatındaki mövqeyini tədqiq edir;
-

Sual: Milli iqtisadiyyat (MI) nəyi tədqiq edir? (Çəki: 1)

- iqtisadi tərəqqi
 - iqtisadiyyat və onunla qarşılıqlı əlaqədar sosial problemləri
 - iqtisadiyyatın proporsional problemlərini
 - iqtisadiyyatın struktur problemlərini
 - ölkələr arasında iqtisadi asılılıq problemlərini
-

Sual: Milli iqtisadiyyat fənni aşağıdakılardan hansıları müəyyənləşdirir? I-ölkənin itisadi potensialı; II-ölkənin sənaye potensialı; III-regionların iqtisadi inkişaf səviyəsini; IV-Milli bazarı; V-istehsal resurslarının təyinatı (Çəki: 1)

- I; IV

- II; V
 - I; III
 - IV; V
 - II; IV
-

Sual: Mı kursunun öyrənilməsi nələrə əsaslanır? (Çəki: 1)

- milli sərvətə, idxlal resurslarına
 - milli sərvətə, istehsal vərdişinə
 - milli gəlirə, ticarət balansına
 - milli hisslərə, ETT-nin inkişaf nailiyyətlərinə
 - lizinq əməliyyatlarına, beynəlxalq hesablaşmala
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hüquqi dövlət nəyi əks etdirir? (Çəki: 1)

- vətəndaşların milli sərvətlərə sahib olmasını;
 - milli sərvətlərin qorunub saxlanması;
 - demokratik milli dövlət quruculuğunuñ hüquqi cəhətdən təmin olunmasını;
 - iqtisadiyyatın təsirindən azad edilməsini;
 - özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;
-

Sual: Azad iqtisadi fəaliyyət nədir? (Çəki: 1)

- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;
 - sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
 - iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;
 - dövlətin iqtisadi mənafelərinin səbəblərini öyrənir;
 - ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
-

Sual: Milli hisslər nədir? (Çəki: 1)

- milli dövlət quruculuğunuñ hissi cəhətdən təmin olunmasını əks etdirir;
 - hissi dövlət prinsiplərini əks etdirir;
 - bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir
 - insanlərin hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
 - ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasına, onun qorunub saxlanması əks etdirir;
-

Sual: Milli iqtisadiyyatın vəzifəsi nədir? (Çəki: 1)

- hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini eks etdirir;
 - bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını eks etdirir;
 - ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 - milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;
 - milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir
-

Sual: Milli iqtisadiyyatın predmeti nədir? (Çəki: 1)

- həmin elm tərəfindən öyrənilən obyektin dəqiq sərhədlərlə məhdudlaşdırılan sahəsidir;
 - ənənəvi xarici iqtisadi əlaqələrə əsaslanan milli istehsal təsərrüfat prosesidir;
 - təbii, iqtisadi, məliyyə və sair resursları daxilində formalaşan milli sərvətdir;
 - iqtisadiyyatın konkret bir sahədəki əlaqələrini öyrənir;
 - ancaq sosial, iqtisadi problemlər tətbiq edir;
-

Sual: Milli dövlət nədir? (Çəki: 1)

- dövlətin ərazi bütövlüyüdür;
 - dövlətin sosial-iqtisadi münasibətlərini öyrənir;
 - ərazi-etnik mənafelər, mədəni və dini adət-ənənələrlə beynəlxalq hüququn və demokratianın üzvü birliyindən yaranan siyasi sistemin əsas qurumudur;
 - subyektiv mənafelərin təşkili forması olmayıb, real həqiqətdə həmin mənafelərin təstiğinin ilkin şərti sayılmır;
 - milli təsərrüfatın formalaşmasıdır;
-

Sual: Milli iqtisadiyyata aid deyil? (Çəki: 1)

- sosial problemləri tədqiq edir;
 - dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
 - iqtisadi proseslərin milli zəmində fəaliyyətini eks etdirir;
 - milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 - milli bazarı və ölkənin dünya iqtisadiyyatındaki mövqeyini tədqiq edir;
-

Sual: Hüquqi dövlət dedikdə nə başa düşülür? (Çəki: 1)

- iqtisadiyyatın təsirindən azad edilməsini;
 - demokratik milli dövlət quruculuğunun hüquqi cəhətdən təmin olunmasını;
 - özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;
 - milli sərvətlərin qorunub saxlanılmasını;
 - vətəndaşların milli sərvətlərə sahib olmasını;
-

Sual: Milli hissələr dedikdə nə başa düşülür? (Çəki: 1)

- bir dövlətin heç bir dövlətdən asılı olmamasını eks etdirir

- insanların hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
 - hissi dövlət prinsiplərini əks etdirir;
 - ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanması əks etdirir;
 - milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
-

Sual: İqtisadi müstəqillik nədir? (Çəki: 1)

- iqtisadiyyatın kənar təsirlərdən azad olması və birtərəfli olaraq asılılığının aradan qaldırılması;
 - ölkələrin başqa ölkələrlə qarşılıqlı əlaqələrini təmin etmək;
 - maddi, xidmət, texnologiya baxımından heç bir dövlətdən asılı olmamaq;
 - istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığı təmin etmək;
 - iqtisadiyyatın inkişafına əsaslanaraq dövlətin maraqlarının təmin olunması;
-

Sual: Müstəqillik dedikdə nə başa düşülür? (Çəki: 1)

- iqtisadiyyatın kənar təsirlərdən azad edilməsi və başqa dövlətə tabe olması deməkdir;
 - ölkənin birtərəfli olaraq asılılığının aradan qaldırılmasıdır;
 - iqtisadi sistemin hərtərəfli inkişafını təmin edir;
 - milli iqtisadi mənafelərin hərtərəfli inkişaf etdirilməsidir
 - daxili ehtiyac üçün lazım olan mallar, xidmətlər və yaxud texnologiya əldə edilməsinin heç bir dövlətdən asılı olmamasını təmin etməkdir;
-

Sual: Milli dövlət dedikdə nə başa düşülür? (Çəki: 1)

- ərazi-etnik mənafelər, mədəni və dini adət-ənənələrlə beynəlxalq hüququn və demokratianın üzvü birliyindən yaranan siyasi sistemin əsas qurumudur;
 - dövlətin sosial-iqtisadi münasibətlərini öyrənir;
 - dövlətin ərazi bütövlüyüdür
 - subyektiv mənafelərin təşkili forması olmayıb, real həqiqətdə həmin mənafelərin təstiğinin ilkin şərti sayılır;
 - milli təsərrüfatın formalaşmasıdır;
-

Sual:dedikdə müəyyən ərazidə isthsal vasitələrinin, sahələrini və növlərinin ərazi komplekslərindən ibarət olan iqtisadi sistem başa düşülür.nöqtələrin yerinə buraxılmış sövzü təyin edin və tərifi tamamlayın? (Çəki: 1)

- milli mənafə
 - milli hissəyyat
 - milli iqtisadiyyat
 - milli gəlir
 - milli hesablar sistemi
-

Sual: Milli iqtisadiyyat.....? (Çəki: 1)

- beynəlxalq iqtisadiyyatla yalnız qarşılıqlı əlaqə cərcivəsində ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coşrafi fərqlərə görə bölünən bir sistemdir
- ayrı-ayrı ölkələrlə ixrac-idxal əməliyyatları ilə müəyyən olunan bir sistemdir

- ayrı-ayrı ölkələrin müvafiq olaraq daxili maliyyə resurslarını müəyyənləşdirən bir sistemdir
 - beynəlxalq iqtisadiyyatla əlaqə və asılılıq cərcivəsində ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-sənət, sosial-iqtisadi, texniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemidir
 - ayrı-ayrı ölkələrin daxili ehtiyatlarını müəyyən edən bir sistemdir
-

Sual: Mİ-nin predmeti hesab olunur? (Çəki: 1)

- həmin elm tərəfindən müəyyən olunmuş ərazilər
 - həmin elm tərəfindən müəyyən olunmuş istehsal resurslarının təyinatı
 - həmin elm tərəfindən müəyyən olunmuş tənzimləmə metodları
 - həmin elm tərəfindən müəyyən olunmuş ərazi əmək bölgüsü
 - həmin elm tərəfindən müəyyən olunmuş sərhədlərin məhdudlaşdırılan sahəsi
-

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir: (Çəki: 1)

- ixtisaslaşma sahələrinin sayını artırmaq
 - xarici iqtisadi fəaliyyətdə trazlıba nail olmaq
 - iqtisadi artım əldə etmək
 - yüksək səviyyəli məşbəllüba nail olmaq
 - qiymətlərdən sabitlik əldə etmək
-

Sual: Iqtisadi müstəqillik dedikdə nə başa düşülür? (Çəki: 1)

- iqtisadi siyasetin həyata kecirilməsində xalqın iştirakı
 - iqtisadiyyatın əsas sahələrinin müstəqil inkişafı
 - iqtisadiyyatın kənar təsirlərdən pəzəd edilməsi və onun birtərəfli olaraq asılılığının aradan qaldırılması
 - xarici iqtisadi əlaqələrdə məhdudiyyətlərin aradan qaldırılması, gömrük rüsumlarının azaldılması
 - ölkənin daxilində məhsuldar qüvvələrin inkişaf etdirilməsi
-

Sual: Müstəqillik nədir? (Çəki: 1)

- iqtisadiyyatın kənar təsirlərdən azad edilməsi və başqa dövlətə tabe olması deməkdir;
 - ölkənin birtərəfli olaraq asılılığının aradan qaldırılması;
 - daxili ehtiyac üçün lazım olan mallar, xidmətlər və yaxud texnologiya əldə edilməsinin heç bir dövlətdən asılı olmamasını təmin etməkdir;
 - milli iqtisadi mənafelərin hərtərəfli inkişaf etdirilməsidir;
 - iqtisadi sistemin hərtərəfli inkişafını təmin edir;
-

Sual: Azad iqtisadi fəaliyyət dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
- iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;
- sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;
- dövlətin iqtisadi mənafelərinin səbəblərini öyrənir;

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir: (Çəki: 1)

- ixtisaslaşma sahələrinin sayını artırmaq
 - xarici iqtisadi fəaliyyətdə trazlışa nail olmaq
 - iqtisadi artım əldə etmək
 - yüksək səviyyəli məşbəllüsha nail olmaq
 - qiymətlərdən sabitlik əldə etmək
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi müstəqillik dedikdə nə başa düşülür? (Çəki: 1)

- maddi, xidmət, texnologiya baxımından heç bir dövlətdən asılı olmamaq;
 - iqtisadiyyatın kənar təsirlərdən azad olması və birtərəfli olaraq asılığının aradan qaldırılması;
 - ölkələrin başqa ölkələrlə qarşılıqlı əlaqələrini təmin etmək;
 - istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığı təmin etmək;
 - iqtisadiyyatın inkişafına əsaslanaraq dövlətin maraqlarının təmin olunması;
-

Sual: Milli iqtisadiyyata aid deyil? (Çəki: 1)

- sosial problemləri tədqiq edir;
 - dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
 - iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
 - milli psixologiya və ənənəvi davranışında cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 - milli bazarı və ölkənin dünya iqtisadiyyatındaki mövqeyini tədqiq edir;
-

Sual: İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinin səhv verildiyi cavabı tapın: (Çəki: 1)

- vergi siyasəti
 - anti-inhisar siyasəti
 - tənzimləmə siyasəti
 - gömrük siyasəti
 - pul-kredit siyasəti
-

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün Azərbaycan Respublikasının həyata kecirilməsi vacib olan vəzifələrdən biri bu sıraya aid deyil: (Çəki: 1)

- davamlı iqtisadi artırma nail olmaq
- əhalinin gəlirlərinin fərqli cəhətlərlə əlaqələdirməklə maksimuma qaldırmaq

- rəqabətin inkişafı və mənfiətin artırılması üçün şərait yaratmaq
 - iqtisadiyatda müəyyən dərəcədə böhranı aradan qaldırmaq
 - xarici iqtisadi əlaqələrin inkişafı
-

Sual: Millət (dövlət) həm tarixi, həm də iqtisadi kateqoriya kimi : A)spesifik iqtisadi, geopolitik və mənəvi keyfiyyətlərə malik, onu başqa millətlərdən fərqlənən onlarla qarşılıqlı fəlaiyyətini zəruriliyinə aparan kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. B) spesifik iqtisadi və sosial keyfiyyətlərə malik kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. C) spesifik iqtisadi, institutsional və sosialkeyfiyyətlərə malik kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. D) spesifik geopolitik keyfiyyətlərə malik, onu başqa millətlərdən fərqlənən onlarla qarşılıqlı fəlaiyyətini zəruriliyinə aparan kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. (Çəki: 1)

- A,B,C
 - A,B
 - A
 - C
 - A,B,C,D
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnstitutlar adlanır. A)formal B)qeyri-formal C)unitar (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Hansı institutlar formal adlandırır: A)qanunvericilik əsaları əldə etmiş B)beynəlxalq səviyyədə müəyyənləşmiş C)yerli idarəetmədə tədbiq edilən (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Hansı institutlar qeyri- formal adlanır. A)adətlərə, ənənələrə arxalanan B)mənəvi- etnik davranış qaydalarına arxalanan C)dini etiqadlara arxalanan (Çəki: 1)

- A,B,C

- A,B
 - B
 - C
 - A
-

Sual: Institusional mühitin aşağıdakı məlum qanuna uyğunluqları var: A)bütövlük (tamlıq), B)kommunikativlik, C)iyerarxiyalıq, D)inteqrativlik, E)ekvivalentlik (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,C
 - A,B,C,D,E
 - A,C,E
-

Sual: Tarixi retrospektivdə aşağıdakı növ iqtisadi qayda mövcuddur: A)mərkəzdən idarə edilən iqtisadiyyat qaydası B)azad (sərbəst) bazar qaydası C)rəqabət qaydası (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Milli iqtisadiyyatın qlobal strateji məqsədi: A)xalqın yüksək həyat keyfiyyətinin yaradılması və saxlanılması B)dövlətin milli, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsi C)bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda məmurlar arasında kompromisin tapılması (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Hər bir baza sahəsinin həyat tsiklinin öyrənilməsi inkişaf mərhələlərini aşağıdakı səviyyədə təsnifləşdirməyə imkan verir. A)ölkə üzrə B)iri regional bazarlar üzrə C)dünya bazarı üzrə (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Dəyişən şəraitdə milli iqtisadi inkişafda əsaslı transformasiyaya uğramır: (Çəki: 1)

- amillər
- şərtlər
- mexanizmlər
- stimullar
- əhali

Sual: milli iqtisadiyyatın formalaşmasının aşağıdakı ilkin şertlerinin formalaşdırılması müstəsna əhəmiyyətə malikdir. A) iqtisadi B) hüquqi C) təşkilati D) sosial E) siyasi (Çəki: 1)

- A,B,C
 - A,B,D
 - A,B
 - A,C,E
 - A,D
-

Sual: Milli iqtisadi mənafelərin reallaşmasının mühüm ilkin şərti nədir? (Çəki: 1)

- siyasi müstəqillik;
 - dövlət müstəqilliyi;
 - iqtisadi müstəqillik;
 - sosial müstəqillik;
 - mədəni müstəqillik;
-

Sual: İqtisadiyyatın müstəqil milli əsaslarının yaradılmasının əsas şərtlərindən biri səhvdir. (Çəki: 1)

- ərazi birlüyü
 - iqtisadi birlik
 - milli mənafelər
 - kompleks inkişaf
 - ərazi əmək bölgüsü
-

Sual: İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinə aid deyil? (Çəki: 1)

- vergi siyasəti;
 - antiinhisar siyasəti;
 - gömrük siyasəti;
 - ictimai siyasət
 - pul-kredit siyasəti;
-

Sual: İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinə aid olan variantı seçin? (Çəki: 1)

- vergi, informasiya, fond, xarici;
 - vergi, pul-kredit, gömrük, antiinhisar siyasəti;
 - vergi, gömrük, pul-kredit, informasiya siyasəti;
 - fond, birja, enerji, daxili siyasət;
 - antiinhisar, gömrük, vergi, fond, daxili və xarici siyasət;
-

Sual: Milli iqtisadiyyatı bazar mexanizminə əsaslanaraq inkişafını tənzimləmək üçün dövlətin görüyü tədbirlərin sırasının düzgün verildiyi cavabı tapın: (Çəki: 1)

- siyasi, dini, mədəni
- iqtisadi, ideoloji, siyasi
- iqtisadi, mədəni, tarixi
- siyasi, iqtisadi, tarixi

ideoloji, tarixi, siyasi

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Milli iqtisadiyyatın fəaliyyət göstərdiyi şəraitdə instutsional mühitin aşağıdakı qaydalarla qarşılıqlı əlaqələr başa düşülməlidir. A)iqtisadi, dövlət və ideoloji B)sosial, humanist və ədalətlilik C)institutsional, strateji və taktiki (Çəki: 1)

- A,B,C
- A
- B
- C
- A,C

Sual: institusional mühit təşkil edir: A) rəqabət qabiliyyətlilik və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirləri B)milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsini C) ölkədə fəaliyyət göstərən formal və qeyri-formal institutların məcmusunu (Çəki: 1)

- A,B,C
- A,B
- B
- C
- A

Sual: .Barr ölkənin iqtisadi fəaliyyəti üçün səciyyəvi olan aşağıdakı xüsusiyyətləri vermişdir: A)təşkiledici başlanıç B)yuxarı (ali) hakimiyyətin olması C)mənəvi birlik D)qanuni bazanın olması (Çəki: 1)

- A,B,C
- A,B,C,D
- A,C
- A,B
- A,D

Sual: Iqtisadi qayda əks etdirir: A)iqtisadi agentlər arasında qarşılıqlı münasibət prinsiplərini, bu agentlərin maddi və qeyri-maddi nemətlərin istehsalı və mübadiləsi prosesində dövlətlərin qarşılıqlı münasibətlərini B)cari və perspektiv planların yerinə yetirilməsini C)iqtisadi fəaliyyətin idarə edilməsində (tənzimlənməsində) dövlətin rolunu (Çəki: 1)

- A,B,C
- A,B
- B

- C
 - A
-

Sual: Iqtisadiyyatın mərkəzləşdirilmiş idarə edilməsi özündə əks etdirir: A)Iqtisadi fəaliyyətin məqsədlərinin müəyyən edilməsini B)Yuxarı hakimiyyət strukturunu C)Istehsal vasitələri ilə təminatı D)Əmək cisimlərinin və alətlərinin planlı bölgüsünü E) Iqtisadi agentlərin tam saerbəstliyini (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,C
 - A,B,C,D,E
 - A,C,E
-

Sual: Iqtisadiyyatın mərkəzləşdirilmiş idarə edilməsi özündə əks etdirir: A)Iqtisadi agentlərin məsuliyyətini B)Cari və perspektiv planların yerinə yetirilməsini C)Əmtəə və xidmətlərə qiymətlərin təyin edilməsini D)Iqtisadi fəaliyyətin idarə edilməsində (tənzimlənməsində) dövlətin rolunu E)Əmtəə və xidmətlərin istehlakını bilavasitə idarə edən rasionu K)Stimullaşdırıcı (həvəsləndirici) təsirin xarakterini (Çəki: 1)

- A,B,C
 - heç biri
 - A,C,K
 - hamısı
 - A,C,E
-

Sual: Siyasi (dövlət) qayda əks etdirir. A)bu və ya digər tarixi dövrdə ölkədə qrupların hakimiyyət formasını (demokratiya, avtoritorizm, totalitarizm və s.) B)hakimiyyət forması tərəfindən şərtlənən müxtəlif səviyyəli hakimiyyət strukturları ilə cəmiyyət arasında qurulan qarşılıqlı münasibətləri C)cəmiyyət üzvləri arasında qurulan qarşılıqlı münasibətləri (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Ideoloji (ictimai) qayda əks etdirir. A)baxışlarının şüurda tarixən qurulmuş dünya görüşü sistemini B)kommunatorluq –paternalizmi C)fərdcilik (individualizm)-subsidarlığı (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Siyasi, iqtisadi və ideoloji qaydaların Milli iqtisadiyyata təsirinə ayrı (avtonom) şəkildə baxmaq olmaz, cünki, onlar qarşılıqlı bəibli və qovuşandırlar. Bu cür qarşılıqlı

sarılmalar adlanır: A)qaydaların interdegendensiyası B) qaydaların interpretasiyası C)qaydaların interpolasiyası (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

Sual: Milli iqtisadi fəaliyyət eyni vaxtda həyata kecirilir: (Çəki: 1)

- bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda insanlar tərəfindən
 - bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda idarələr tərəfindən
 - bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda siyasi partiyalar tərəfindən
 - bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda regionlar tərəfindən
 - bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən coxlu sayda məmurlar tərəfindən
-

Sual: Yeni sistemin tələblərinə uyğun milli iqtisadiyyatın formalasdırılması və inkişafı tələb edir: A)müvafiq olaraq mülkiyyət münasibətlərinin dəyişdirilməsini B)əhalinin tələblərinin yerinə yetirilməsini C)iqtisadi fəaliyyətin müvafiq institutsional bazasının yaradılmasını D)hüquqi-normativ bazaın yaradılmasını (Çəki: 1)

- A,B,C
 - A,B,D
 - A,B
 - A,C,D
 - A,D
-

Sual: Milli iqtisadiyyatın vəzifəsi nədir? (Çəki: 1)

- hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 - bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 - ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 - milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;
 - milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
-

Sual: Milli iqtisadiyyat hansı qaydalarla həyata keçirilir? (Çəki: 1)

- iqtisadi, sosial, sahəvi;
- siyasi, mədəni, mənəvi;
- regional, sahəvi, iqtisadi;
- iqtisadi, siyasi, ideoloji;

ideoloji, dəyər, struktur;

Sual: Milli iqtisadi inkişafa nail omaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil? (Çəki: 1)

- xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olmaq;
 - qiymətlərdə sabitlik əldə etmək;
 - yüksək səviyyəli məşgulluğa nail olmaq;
 - iqtisadi artım əldə etmək;
 - rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;
-

Sual: Siyasi qayda nə deməkdir? (Çəki: 1)

- hakimiyyət strukturu ilə cəmiyyət arasında qarşılıqlı münasibətləri əks etdirir;
 - iqtisadi və ideoloji qaydalara uyğun həyata keçirilməsidir;
 - maddi istehsal sahələrinin istehsalı və mübadiləsi arasında qarşılıqlı münasibətləri əks etdirir;
 - maddi və qeyri-maddi istehsal sahələrinin mübadiləsi arasındaki qarşılıqlı münasibətləri əks etdirir;
 - qeyri-maddi istehsal sahələrinin istehsalı arasındaki qarşılıqlı münasibətləri əks etdirir;
-

Sual: İdeoloji qayda nə deməkdir? (Çəki: 1)

- maddi istehsal sahələri arasındaki münasibətləri əks etdirir;
 - bu qayda cəmiyyət tərəfindən dəstəklənir, ölkənin hər bir şəraitini nəzərə almaqla birgə fəaliyyət və qarşılıqlı əlaqələrin inkişafına şərait yaradır;
 - hakimiyyət strukturu ilə cəmiyyət arasında qarşılıqlı münasibətləri ifadə edir;
 - ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında müəyyən bir sistem təşkil etmir;
 - maddi və qeyri-maddi istehsal sahələri arasındaki münasibətləri əks etdirir;
-

BÖLƏM: 0203

Ad	0203
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qloballaşan dünyada Azərbaycanın milli iqtisadiyyatın formallaşması və inkişafı sahəsində ən başlıca vəzifələri: (Çəki: 1)

- rəqabət qabiliyyətliliyi və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirlərin həyata keçirilməsi
 - milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsi
 - sosial problemlərin həlli
 - suverenliyin təmini
 - risklərdən müdafiə
-

Sual: ölkədə yaranmış (yaranacaq) institusional sistem dedikdə nəyi başa düşmək olar?
A) rəqabət qabiliyyətliliyi və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirlərin həyata kecirilməsi B) hər bir ölkədə və dünya birliyində qəbul edilmiş müəyyən norma və qaydalara müvafiq olaraq iqtisadi fəaliyyətin həyata kecirilməsi C) milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsi (Çəki: 1)

- A,B,C
 - A
 - B
 - C
 - A,C
-

Sual: Milli iqtisadi tarazlıq mexanizminin fəaliyyətinin müşahidə edilməsində məqsəd: A) xalqın yüksək həyat keyfiyyətinin yaradılması və saxlanılmasıdır B) dövlətin milli, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsidir C) iqtisadi fəaliyyətin sonrakı inkişafını stimullaşdırın müvafiq institusional dəyişikliklərin reallaşması hesabına potensial durğunluğunu qətt edilməsidir. (Çəki: 1)

- A,B,C
 - A,B
 - B
 - C
 - A
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Proporsiyalar aşağıdakı göstəricilər üzrə hesablana bilər: A) ÜMD-da (və ya ÜDM-da) payına görə, B) məşəbul olanların payına görə, C) əmək ehtiyatlarının payına görə, D) təbii ehtiyatların həcmində görə. (Çəki: 1)

- A,B,C
 - A,B,D
 - A,B
 - A,C
 - A,C
-

Sual: proporsiyalar və nisbətlərin təhlili aşağıdakını qiymətləndirməyə imkan verir: A) milli iqtisadiyyatın baza sahələrinin iqtisadi mahiyyətini B) əmək ehtiyatlarının rasionallığını C) təbii ehtiyatların həcmini (Çəki: 1)

- A
- A,B,C
- A,B

- C
 - A,C
-

Sual: Dövlətlərarası proporsiyalar dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlətlərin müəyyən ərazi daxilində formalşaması;
 - dövlətlər arasında balansın yaradılması;
 - dövlətlər daxilində milli iqtisadiyyatın ən iri sferasının tənzimlənməsi;
 - bir sahə daxilində istehsal prosesinin yaradılması;
 - müxtəlif dövlətlər arasında beynəlxalq əmək bölgüsünün əsasını təyin etməsi;
-

Sual: Proporsiyalar: (Çəki: 1)

- kəmiyyət və keyfiyyət cəhətdən dəyişkən olur;
 - daimi olub sosial və iqtisadi inkişaf istaqamətində asılı olaraq dəyişmir;
 - sadə, xüsusi və mürəkkəb formalarda olur;
 - proporsiyanın dəyişilməsi elm tutumlu sahələrin inkişafına təsir etmir;
 - dəyişkən olmayıb, ümumi və xüsusi formada olur;
-

Sual: Aşağıdakı variantlardan hansı disproprosiyalara aid deyil? (Çəki: 1)

- dəyərlər disproprosiyaları;
 - stuktur disproprosiyaları;
 - regional disproprosiyaları
 - strateji disproprosiyalar;
 - maddi əşya disproprosiyaları;
-

Sual: Milli iqtisadi inkişaf yolunu secən dövlətin iqtisadi göstəricilərinə nə daxil deyil?
(Çəki: 1)

- Ümummilli məhsul;
 - Milli gəlir
 - Milli sərvət;
 - Xalis milli məhsul
 - Məhsul asılılığı.
-

Sual: Milli sərvət dedikdə nə başa düşülür? (Çəki: 1)

- Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin çıxılması başa düşülür;
 - Ölkə üzrə istehsal olunmuş məhsulların həcmidir;
 - Xalis milli məhsuldan dövriyyə vəsaitlərini çıxdıqda alınır;
 - Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin məcmusu;
 - Ölkə xaricində istehsal olunan malların həcmi
-

Sual: bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri hesab olunur: (Çəki: 1)

- İqtisadi inkişaf;
- Milli hesablar sistemi;

- Sosial inkişaf;
 - Milli iqtisadiyyat;
 - Investisiya.
-

Sual: Xüsusi makroiqtisadi göstəricilərə daxildir? (Çəki: 1)

- istehsal və sosial;
 - iqtisadi və siyasi;
 - ictimai və mədəni;
 - istehsal və qeyri-istehsal
 - sosial və mədəni;
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Makroiqtisadi proporsiyalara hansı formada rast gəlmək olmur? (Çəki: 1)

- istehsalın müxtəlif bölmələri arasında;
 - iqtisadiyyatın müxtəlif sahələri arasında;
 - istehsalın müxtəlif sferaları arasında;
 - tarazlı xarici iqtisadi əlaqələr arasında;
 - məhsuldar qüvvələrin ərazi üzrə bölüşdürülməsi;
-

Sual: Hansı ehtiyatlardan istifadə etməklə disproportionalitəti aradan qaldırmaq olar? (Çəki: 1)

- təbii və xidmət potensialından;
 - resurs və maliyyə potensialından;
 - iqtisadi və maddi potensialından;
 - vergi, iqtisadi, xidmət potensialından;
 - dövlət ehtiyatlarından və ehtiyat potensialından;
-

Sual: Daxili milli məhsul nədir? (Çəki: 1)

- milli iqtisadiyyatın ümumiləşmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur;
 - milli iqtisadiyyatın sosial problemləri hesab olunur;
 - xarici iqtisadi əlaqələrə əsaslanan təsərrüfat sistemidir;
 - xarici milli məhsullardan alınan məhsuldur;
 - istehsal-texnoloji və təsərrüfat əlaqəlerinin kompleks inkişafıdır;
-

Sual: Daxili milli məhsul dedikdə nə başa düşülür? (Çəki: 1)

- milli iqtisadiyyatın sosial problemləri hesab olunur;
 - milli iqtisadiyyatın ümumiləşmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur;
 - istehsal-texnoloji və təsərrüfat əlaqələrinin kompleks inkişafıdır;
 - xarici milli məhsullardan alınan məhsuldur;
 - xarici iqtisadi əlaqələrə əsaslanan təsərrüfat sistemidir;
-

Sual: Aşağıdakı varianlardan hansı makroiqtisadi disproportiyalarının formalaşmasının növlərinə aiddir? (Çəki: 1)

- dövlətlərarası, sahədaxili, sahələrarası, ərazi, ümumiqtisadi disproportiyalar;
 - strateji, struktur, regional, bölgü, ərazi disproportiyaları;
 - ərazi, müddətli, dövlətlərarası ümumiqtisadi disproportiyalar;
 - maddi əşya, strateji dəyər, sahələrarası disproportiyalar;
 - sahədaxili, sahələrarası, əmək, bölgü, həcm disproportiyaları;
-

Sual: İstehsaldaxili mütənasibliklər nədir? (Çəki: 1)

- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunda, sənaye və kənd təsərrüfatı arasında olur;
 - sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallığıdır;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - dövlət və xüsusi bölmələri əks etdirir;
 - istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yığım arasında mövcud olur;
-

Sual: Milli sərvət iqtisadi potensialına görə hansı tərkib hissələrinə ayrılır? (Çəki: 1)

- Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud oan fəal kapitallar;
 - İqtisadiyyatda mal ehtiyatlarının müəyyən məqsədlə satışa göndərmək məqsədilə anbarlarda saxlanılan məhsullar və fövqəladə vəziyyətdə istifadə etmək üçün ehtiyatlar;
 - İstehsal təyinatlı fondlar: mənzil, məktəb, xəstəxana və s. kimi əhəmiyyətli;
 - Hamısı.
 - Əhalinin şəxsi əmlakına, təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər.
-

Sual: Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi hansı göstəricilərdir? (Çəki: 1)

- Milli sərvət;
 - Ümumadxili məhsul;
 - Xalis milli məhsul;
 - Milli gəlir;
 - Ümummilli məhsul.
-

Sual: Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb olunmuş təbii sərvətlərin məcmusunu özündə birləşdirən hansı göstəricidir? (Çəki: 1)

- Ümummilli məhsul;
- Ümumadxili məhsul;
- Milli gəlir;
- Milli sərvət;
- Xalis milli məhsul.

Sual: Milli hesablar sistemi hansı formalarda qruplaşdırılır? (Çəki: 1)

- Məhsul və xidmətlər hesabı;
 - Bütün formalarda;
 - İstehsal fondu;
 - İlkin gəlirlərin bölüşdürülməsi hesabı və bu gəlirlərdən istifadə;
 - Kapitala əməliyyat hesabı.
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Makroiqtisadi proporsiyaların formalaşmasının növlərinə aiddir? (Çəki: 1)

- maddi əşya, strateji dəyər, sahələrarası disproporsiyalar;
 - sahədaxili, sahələrarası, əmək, bölgü, həcm disproporsiyaları;
 - strateji, struktur, regional, bölgü, ərazi disproporsiyaları;
 - ərazi, müddətli, dövlətlərarası ümumiqtisadi disproporsiyalar;
 - dövlətlərarası, sahədaxili, sahələrarası, ərazi ümumiqtisadi disproporsiyalar;
-

Sual: Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mal və xidmətlərin ümumi istehsal həcmi və ölkə xaricində istehsal olunan malların həcminin daxil edilməsi nə adlanır? (Çəki: 1)

- Milli gəlir;
 - Ümummilli məhsul;
 - Ümumdaxili məhsul;
 - Xalis milli məhsul;
 - Milli sərvət.
-

Sual: Ümumilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldığda alınan göstərici hansıdır? (Çəki: 1)

- Ümummilli məhsul;
 - Milli gəlir;
 - Ümumdaxili məhsul;
 - Xalis milli məhsul;
 - Milli sərvət.
-

Sual: Milli gəlir dedikdə nə başa düşülür? (Çəki: 1)

- Ümummilli məhsulda istehlak olunmuş istehsal vasitələrinin dəyərinin çıxılması;
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;

- Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;
 - Xalis milli məhsuldan dövriyyə vəsaitlərini çıxdıqda alınan yeni dəyər;
 - Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud olan fəal kapitalların daxil olması.
-

Sual: Milli hesablar sisteminə aid olmayan variantı secin: (Çəki: 1)

- Milli hesablar sistemi bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri;
 - Milli hesablar sisteminin bazar iqtisadiyyatı şəraitində makrostatistik model;
 - Inflyasiya, büdcə kəsiri, iqtisadi artım, iqtisadiyyatın strukturu, xarici iqtisadi əlaqələrin genişləndirilməsi;
 - Milli hesablar sistemi təhsil, istehsal, gəlir bölgüsü, investisiya, maliyyə və habelə dövlətlə qarşılıqlı əlaqələr;
 - Milli hesablar sistemi iqtisadi göstəricilərin dünya bazارında rəqabət qabiliyyətliliyinin, iqtisadi və təbii potensialın məhdudlaşdırılmasında.
-

Sual: Xalis milli məhsul dedikdə nə başa düşülür? (Çəki: 1)

- Xalis milli məhsul dedikdə nə başa düşülür?
 - Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxdıqda;
 - Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
 - Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlər;
 - Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mallar və xidmətlərin ümumi istehsal həcmi.
-

Sual: Daxili milli məhsul dedikdə nə başa düşülür? (Çəki: 1)

- Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;
 - Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud olan fəal kapitallar;
 - Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
 - Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin çıxılması;
 - Xalis milli məhsuldan dövriyyə vəsaitlərinin çıxılması.
-

Sual: Ümummilli məhsul dedikdə nə başa düşülür? (Çəki: 1)

- Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mallar və xidmətlərin ümumi istehsal həcmi və ölkə xaricində istehsal olunan malların həcmi;
 - Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin məcmusu;
 - Xalis milli məhsuldan dövriyyə vəsaitlərinin çıxılması;
 - Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
 - Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin çıxılması.
-

Sual: Milli hesablar sistemi hansı sahə və bölməni əhatə edir? (Çəki: 1)

- Siyasi əməliyyatlar üzrə hesablama;
- İqtisadi əməliyyatlar üzrə hesablama;
- İqtisadiyyatın ayrı-ayrı sahə və bölmələr üzrə hesablama;
- Ayrı-ayrı iqtisadi əməliyyatlar üzrə hesablama;

- Bütövlükdə iqtisadiyyat üzrə hesablamalar.
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan iqtisadiyyatının yaranması və inkişafı neçə mərhələyə bölünür? (Çəki: 1)

- 3 mərhələyə;
 - 5 mərhələyə;
 - 2 mərhələyə;
 - 4 mərhələyə;
 - 1 mərhələyə;
-

Sual: Dövlət tərəfindən büdcə-vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək makroiqtisadi siyaset baxımından sosial problemlərin həllinə istiqamətlənən bazar iqtisadiyyatı modeli hansıdır? (Çəki: 1)

- azad bazar iqtisadiyyatı
 - tənzimlənən bazar iqtisadiyyatı modeli
 - sosial yönümlü bazar iqtisadiyyatı modeli
 - qarışiq iqtisadiyyat modeli
 - tənzimlənməyən bazar iqtisadiyyatı modeli
-

Sual: Yapon modelinə aiddir? (Çəki: 1)

- bu model istehsal xərclərini maksimumlaşdırır;
 - bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
 - bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;
 - bu model əlverişsiz hesab olunur, əhali arasında çox böyük təbəqələşmə yaradır;
-

Sual: İsveç modelinə aiddir? (Çəki: 1)

- bu modeldə sosial siyaseti zəif olan ölkələr çıkış edir;
 - bu modeldə gəlirlərin aşağı olması ilə yüksək vergiqoyma müşahidə olunur;
 - bu modeldə gəlirlərin yüksək olması ilə aşağı vergiqoyma müşahidə olunur;
 - bu modeldə sosial siyaseti güclü olan və iqtisadi inkişafa meyilli olan ölkələr daxildir;
 - bu modeldə dövlət bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsi yoxdur;
-

Sual: İsveç modelinin çatışmayan cəhəti? (Çəki: 1)

- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
 - dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
 - bu modeldə sosial siyaseti zəif olan ölkələrin iştirak etməsi;
 - əhalinin milli gəlirlərinin çox hissəsi bündə vasitəsilə bölüşdürülmür;
 - bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergiqoyma müşahidə olunur;
-

Sual: Alman modelinə aiddir? (Çəki: 1)

- davamlı inkişaf üçün bütün təsərrüfat formalarının müxtəlif şəraitdə yaranması ilə fərqlənir;
 - dövlət qiymətlərə, rüsum və tariflərə, texnoloji standartlara təsir göstərməklə kiçik və orta sahibkarlığın inkişafına kömək edir;
 - həm planlı iqtisadiyyat, həm də bazar tənzimləmə metodlarına əsaslanaraq iqtisadiyyatda ixrac yönümlü sahələrin inkişafına üstünlük verir;
 - dövlət tərəfindən tədbirlər, programlar qəbul olunmaqla – bank, idxlal, ixrac əməliyyatlarının nəzarəti tətbiq edilir;
 - iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
-

Sual: Azad bazar iqtisadiyyatı modeli nədir? (Çəki: 1)

- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - dövlət tərəfindən bündə vergi tənzimlənməsi vasitəsilə sosial problemlərin həllini istiqamətləndirir;
 - həm dövlət, həm də özəl strukturlara malik, dövlətin müəyyən tədbirləri vasitəsilə reallaşdırılır;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
 - bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
-

Sual: Tənzimlənən bazar iqtisadiyyatlı model nədir? (Çəki: 1)

- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - bu model həm dövlət, həm də özəl strukturlara malik qarşıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - dövlət tərəfindən bündə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
-

Sual: Sosial yönümlü bazar iqtisadiyyatı modeli nədir? (Çəki: 1)

- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarşıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;

- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
 - dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
-

Sual: Qarışq iqtisadiyyat modeli nədir? (Çəki: 1)

- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
-

Sual: Bazar iqtisadiyyatına keçidin yollarına aid deyil? (Çəki: 1)

- bazar infrastruktur və seqmentlərinin yaradılması;
 - qiymətlərin liberallaşdırılması, tələb və təklif əsasında formallaşması;
 - əhalinin sosial müdafiəsinin təşkil edilməsi;
 - antiinflyasiya tədbirlərinin həyata keçirilməsi və maliyyə sabitliyinə nail olunma;
 - tələb və təklif arasında tarazlığın pozulması, maliyyə sabitliyinin pozulması;
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidini təhlil edərkən neçə mərhələyə bölmək olar? (Çəki: 1)

- 5
 - 2
 - 3
 - 4
 - 8
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İsveç modelinin çatışmayan cəhəti dedikdə nə başa düşülür? (Çəki: 1)

- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergiqoyma müşahidə olunur;

- bu modeldə sosial siyaseti zəif olan ölkələrin iştirak etməsi;
 - dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
 - əhalinin milli gəlirlərinin çox hissəsi bündə vasitəsilə bölüşdürülmür;
 - vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
-

Sual: Azərbaycanın bazar iqtisadiyyatına kecidinin II mərhələsi hansı xüsusiyyətləri ilə səciyyələnir? (Çəki: 1)

- bazarın «oyun qaydaları»nı hərəkətə getirmək
 - makroiqtisadi, sosial və siyasi sabitliyi xüsusilə maliyyə sabitliyini təmin etmək
 - antiinflyasiya tədbirlərinin həyata kecirilməsi
 - dövlətin bündə kəsirinin minimuma endirilməsi
 - monetar siyasetin tənzimlənməsi
-

Sual: Hansı modeldə istehsal xərclərinin minimumlaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, əsas göstəricilərdən biridir: (Çəki: 1)

- Amerika modeli
 - Yapon modeli
 - Cənubi-Koreya modeli
 - Alman modeli
 - İsvec modeli
-

Sual: Aşağıdakı fikirlərdən birində İsvec modeli üçün aid olmayan xüsusiyyətlər verilib: (Çəki: 1)

- əhalinin milli gəlirinin çox hissəsi bündə vasitəsilə yenidən bölüşdürülməyə əsaslanır:
 - yüksək gəlirlərin olması
 - yüksək vergi
 - kiçik və orta sahibkarlığın inkişafı
 - yüksək əmək haqqı və vergi yükünün çox olması nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin aşağı salınması
-

BÖLƏM: 0403

Ad	0403
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının iqtisadiyyatının bazaar münasibətlərinə kecidinin necə mərhələsi olmuşdur: (Çəki: 1)

- 3
- 4

- 5
 - 2
 - 6
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin birinci mərhələsinə aiddir? (Çəki: 1)

- 1992-1994 cü illəri əhatə edir, hiperinflyasiya və bazarın “oyun qaydalarını” hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
 - 1980-1986 cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
 - 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
 - 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
 - 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusiilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin ikinci mərhələsinə aiddir? (Çəki: 1)

- 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
 - 1992-1994 cü illəri əhatə edir, hiperinflyasiya və bazarın “oyun qaydalarını” hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
 - 1980-1986 cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
 - 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusiilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
 - 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin üçüncü mərhələsinə aiddir? (Çəki: 1)

- 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi, xüsusiilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
 - 1992-1994 cü illəri əhatə edir, hiperinflyasiya və bazarın “oyun qaydalarını” hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
 - 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
 - 1980-1986 cı illəri əhatə edir, sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
 - 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi, milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
-

Sual: Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin dördüncü mərhələsinə aiddir? (Çəki: 1)

- 1980-1986 ci illəri əhatə edir,sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
 - 2003 cü ildən indiyə qədərki dövrdə dövlət bütçə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
 - 1994-1996 ci illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi,xüsusişə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
 - 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması,antiinflyasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
 - 2003 cü ildən indiyə qədərki dövrdə dövlət bütçə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
-

Sual: Azad bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür? (Çəki: 1)

- burada dövlətin iştirakı minimum səviyyədə olub,bazar mexanizmlərini tənzimləyir;
 - dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - dövlət tərəfindən bütçə vergi tənzimlənməsi vasitəsilə sosial problemlərin həllini istiqamətləndirir;
 - həm dövlət, həm də özəl strukturlara malik, dövlətin müəyyən tədbirləri vasitəsilə reallaşdırılır;
 - bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
-

Sual: Tənzimlənən bazar iqtisadiyyatlı model dedikdə nə başa düşülür? (Çəki: 1)

- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub,bazar mexanizmlərini tənzimləyir;
 - dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - bu model həm dövlət,həm də özəl strukturlara malik qarşıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - dövlət tərəfindən bütçə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək,sosial problemlərin həllinə istiqamətləndirilir;
-

Sual: Sosial yönümlü bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür? (Çəki: 1)

- burada dövlətin iştirakı minimum səviyyədə olub,bazar mexanizmlərini tənzimləyir;
 - bu model həm dövlət,həm də özəl strukturlara malik qarşıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - dövlət tərəfindən bütçə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək,sosial problemlərin həllinə istiqamətləndirilir;
-

Sual: Qarşıq iqtisadiyyat modeli dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və

iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;

- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - bu model həm dövlət, həm də özəl strukturlara malik qarşıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sahibkar öz fəaliyyətini həyata kecirmək istədiyi regionun əhalisinə aşağıdakı nöqtəyi nəzərdən baxmalıdır: A)kadr potensialı mənbəyi kimi B) əmtəə və xidmətlərin istehlakçıları potensialı kimi C)innovativ inkişaf potensialı kimi D)daxilində sahibkarlıq fəaliyyəti həyata kecirləməli olan sosial mühit kimi (Çəki: 1)

- A,B,C
 - A,B,D
 - A,B
 - A,C
 - A,C
-

Sual: Əhalinin strukturu təhlil edilmir: (Çəki: 1)

- həyat keyfiyyəti üzrə;
 - məşəulluq səviyyəsinə görə,
 - əqidəsinə görə,
 - gəlirlərin səviyyəsinə görə,
 - maddi və mənəvi nemətlərlə təmin olunma səviyyəsinə görə.
-

Sual: Təbii-iqlim şəraiti elementlərinin hər birini aşağıdakı ilə xarakterizə etmək olar:

A)təsirin gücü və xarakteri ilə; B) təsirin yayılması ərazisi ilə; C)müxtəliftərəflilik, davamiyyət və təsirin mövsümlüyü ilə; D)müxtəlif əhali qruplarına təsirin xarakteri ilə; (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,B,D
 - A,C,D
 - A,C
-

Sual: Təbii-iqlim şəraiti elementlərinin hər birini aşağıdakı ilə xarakterizə etmək olar:

A)müxtəlif əhali qruplarına təsirin xarakteri ilə; B)onun yaxşılaşdırılmasının məqsədə uyğunluğu və mümkünlik dərəcəsi ilə; C)əhalinin həyat fəaliyyətinə təsir dərəcəsi ilə. (Çəki: 1)

- A,B,C
 - A,B
 - A
 - C
 - A,C
-

Sual: Təbii-iqlim şəraitinin elementlərinə görə regionların ərazisi ola bilməz: (Çəki: 1)

- ekstremal
 - aktiv
 - diskomfort
 - hiperkomfort
 - prekomfort
-

Sual: Təbii-iqlim şəraiti iqtisadi fəaliyyətin inkişaf sürətini:
A)ləngidə bilər B)sürətləndirə bilər C)sabit saxlaya bilər D)davamlı edə bilər E)təhlükəli edə bilər (Çəki: 1)

- A,B,C
 - A,B
 - A,D
 - C,D
 - A,C
-

Sual: İnvestisiya aktivliyi: (Çəki: 1)

- iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimlənir
 - regionun əsas kapitalına investisiyaların cəlb edilməsinin intensivliyidir
 - bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusu ilə xarakterizə edilir
 - müxtəlif əhali qruplarına təsirin xarakteri ilə müəyyənləşir
 - maddi və mənəvi nemətlərlə təmin olunma səviyyəsinə görə təyin edilir
-

Sual: Ölkənin iqtisadi potensialına daxildir (Çəki: 1)

- enerji və elmi-texniki potensial
 - sənaye, tikinti və kənd təsərrüfatı potensialı
 - kadr və elmi texniki potensial
 - infrastruktur potensialı
 - bütün qeyd olunanlar
-

Sual: resursların məcmusuna daxildir: (Çəki: 1)

- təbi resurslar
 - insan resursları
 - təbii-iqlim şəraiti
 - sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi
 - hamısı birlikdə
-

Sual: Təbii resurslara aid olmayan variantı seçin? (Çəki: 1)

- təbii resurslar yalnız istifadə olunan komponentlərdir;
 - təbii resurslar istifadə olunan və ya olunmayan təbii komponentlərdir;
 - bu komponentlər təbii resursların məcmusunu təşkil edir;
 - iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimləyir;
 - sahibkarlıq fəaliyyətinin birbaşa və dolayı inkişafına təsir göstərir;
-

Sual: Ərazi üzrə əhatə edilmiş resurs təminatına müfaviq olaraq regional istiqamətlər öz daxilində neçə yerə ayrıılır və hansılardır? (Çəki: 1)

- 3 yerə: əmək, kapital ,maliyyə resursları;
 - 2 yerə: təbii və insan resursları;
 - 2 yerə: təbii və maliyyə resursları;
 - 4 yerə: əmək, maliyyə, xammal, kapital resursları;
 - 3 yerə: təbii, təbii olmayan, kapital resursları;
-

Sual: Ölkənin iqtisadi potensialı dedikdə aşağıdakı variantlardan hansı nəzərə alınmır? (Çəki: 1)

- əmək resursları;
 - maliyyə resursları;
 - siyasi potensial;
 - informasiya potensialı;
 - xammal və material resursları;
-

Sual: Ölkənin iqtisadi potensialının qiymətləndirilməsi hansı göstərici ilə xarakterizə olunmur? (Çəki: 1)

- ÜMM (Ümumi Milli Məhsul);
 - ÜDM (Ümumi Daxili Məhsul);
 - əmək resursları;
 - milli gəlir;
 - məhsuldar qüvvələrin azalması;
-

Sual: Ölkənin iqtisadi potensialı dedikdə hansı resurs nəzərdə tutulur: I-xammal, II-kpital, III-təbii sərvətlər, IV-maliyyə, V-əmək (Çəki: 1)

- I, IV, V
 - II, IV, V
 - I, II, III
 - I, III, V
 - III, IV, V
-

Sual: Bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusunu nə xarakterizə edir? (Çəki: 1)

- əmək ehtiyatı
- iqtisadi potensial
- makroiqtisadi göstəricilər
- məhsuldar qüvvələr

istehsal resursları

Sual: Təbii resurslara aiddir: (Çəki: 1)

- neft, su ehtiyatı
 - daş kömür
 - meşə resursu
 - qaz, qızıl
 - hamısı
-

Sual: Ölkənin iqtisadi potensialı dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- material, xammal resursu
 - əmək resursu
 - maliyyə resursu
 - elmi, potensial və informasiya potensialı
 - hamısı aiddir
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Iqtisadi-coğrafi vəziyyət aşağıdakı meyarlara görə qiymətləndirilir: A) faydalılıq və ya rentalılıq; B) vəziyyətin potensialı; C) bazarın vəziyyəti; D)dövlətin siyaseti (Çəki: 1)

- A,B,C
 - A,B,D
 - A,B
 - A,C
 - A,D
-

Sual: Əhalinin keyfiyyəti dedikdə aşağıdakı başa düşülür: (Çəki: 1)

- fövqalədə şəraitlərdə yanaşma potensialının, cəmiyyətin bütövlükdə və müxtəlif start anlarında həyat fəaliyyətinin bütün sferalarının yeniləşməyə, iqtisadi, sosial və siyasi dəyişiklərə hazırlıı
 - fövqalədə şəraitlərdə vəziyyətdən çıxış imkanları
 - cəmiyyətin yeniləşməyə, iqtisadi, sosial və siyasi dəyişiklərə hazırlıı
 - təkrar istehsalının yüksək olması
 - miqrasiya proseslərinə hazır olması
-

Sual: Investisiya cəlbediciliyi dərəcisini aşağıdakı meyar əsasında qiymətləndirmək olar: A)investisiya aktivliyi B)regionun investisiya potensialı C)regional investisiya riski (Çəki:

1)

- A,B,C
 - A,B
 - A
 - B
 - A,C
-

Sual: Xammal material resursları hansı formada hesablanır? (Çəki: 1)

- sürüsdürmə yolu ilə
 - vergilər yolu ilə
 - tələbatın proqnozlaşdırılması yolu ilə
 - əhalinin gəlirləri yolu ilə
 - mənfəət yolu ilə
-

Sual: Cəmiyyətin iqtisadi potensialının istifadə olunması effektivliyi hansı göstəricələrlə xarakterizə olunur? (Çəki: 1)

- canlı əməyin effektivlik göstəricələri;
 - ümumi effektivlik göstəricələri;
 - yeni texnikanın tətbiqinin effektivliyi;
 - resursların əldə olunmasının mənfi effektləri;
 - xarici iqtisadi əlaqələrin effektivliyi;
-

Sual: Xammal və material resursları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
 - tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial siğorta büdcəsinə ödəmələr;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
 - informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
-

Sual: Əmək resursları dedikdə nə başa düşülür? (Çəki: 1)

- buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial siğorta büdcəsinə ödəmələr;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
 - tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
 - ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
-

Sual: İnforsasiya potensialı nədir? (Çəki: 1)

- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
 - inforsasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
 - ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
-

Sual: Maliyyə resursları dedikdə nə başa düşülür? (Çəki: 1)

- buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
 - ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
 - tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - inforsasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir
-

Sual: Elm və intellektual potensial nədir? (Çəki: 1)

- inforsasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
 - tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
 - ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
-

Sual: İqtisadi potensial dedikdə nə başa düşülür? (Çəki: 1)

- bu potensialın səmərəliliyinin qiymətləndirilməsi səmərəlik həddinin proqnozlaşdırılması ilə aparılır;
 - təkrar istehsal qanuna uyğunluqlarının ərazi üzrə yerləşdirilməsi nəzərdə tutulur;
 - bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu başa düşülür;
 - kompleks şəkildə səmərəli istifadənin proqnozlaşdırılması;
 - istehsal fondlarının, sahələrin və müəssisələrin texniki səviyyəsinin aşağı olması iqtisadi potensialın möhkəmləndirilməsində mühüm rol oynayır;
-

Sual: Ehtiyatdan istifadənin səmərəliliyi necə müəyyən edilir? (Çəki: 1)

- balanslaşdırmaqla

- planlaşdırmaqla
 - gəlirə görə
 - səmərəlilik həddini proqnozlaşdırmaqla
 - səmərəlilik həddini proqnozlaşdırmaqla
-

Sual: Təbii resurslardan istifadəni optimallaşdırmaq tələb edir: (Çəki: 1)

- təbii resursların coğrafi və kəmiyyətcə yerləşməsi və təkrar istehsal qanuna uyğunluqlarının öyrənilməsi
 - resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi ardıcılılıq
 - resurslardan kompleks və səmərəli istifadəni proqnozlaşdırmaq
 - məkan etibarilə istifadənin rentabelliyi
 - hamisini nəzərə almaq
-

Sual: investisiyalar İstehsal təyinatlı olduqda? (Çəki: 1)

- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
 - bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
 - iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
 - müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
-

Sual: investisiyalar İnfrastruktur təyinatlı olduqda? (Çəki: 1)

- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
 - dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
 - iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
-

BÖLƏM: 0503

Ad	0503
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbii resurslarla ölkənin iqtisadi birliyinin həm milli iqtisadiyyatın formalaşmasında həm də məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olarq yerləşdirilməsi və

hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi..... adlanır (Çəki: 1)

- ərazi əmək bölgüsü
 - kompleks inkişaf
 - iqtisadi birlik
 - ərazi birliyi
 - iqtisadi siyaset
-

Sual: Təbii resurslardan istifadə optimallaşdırılmasına daxildir: (Çəki: 1)

- coğrafi və kəmiyyətin yüksəldilməsinin hesablanması
 - təkrar istehsal qanuna uyğunluqları
 - resurs təsərrüfatı səmərəli növbəliliyini
 - hamısı
 - rentabellik
-

Sual: Milli istehsal resursları nədir? (Çəki: 1)

- təsərrüfat əlaqələrini kompleks inkişafıdır;
 - iqtisadiyyatın bütövlüyü, tamlığı onun daxilindəki ərazi əmək bölgülərini əhatə edir;
 - ölkə daxilində və xaricində yalnız dövlətə, milli sahibkarlara məxsus istehsal amillərinin məcmusudur;
 - milli iqtisadiyyatın ümmükləmiş ilkin makroiqtisadi göstəricisidir;
 - mülkiyyət ayrı sekçiliyinin iqtisadi qeyri bərabəliyidir;
-

Sual: Resurs konsepsiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- müəssisə-bazara çıxarılan istehsalda istifadə olunan, müəyyən formada təşkil olunan və idarə olunan resursların məcmusu;
 - müəssisə-bazara əmtəə və xidmətlər çıxaran istehsal prosesini bilavasitə həyata keçirən, formal və qeyri-normal fəaliyyət göstərən üsul və qaydaların məcmusu;
 - nəinki bazar, həm də praktiki olaraq müəssisə tərkibindən sosial xidmətləri ayıran;
 - müəssisə-bazara xidmət və məhsul çıxaran istehsal prosesi iştirakçılarının marağının ahəngdarlığını təmin təşkilatdır;
 - müəssisə-bazara çıxarılan uyğun hüquqi orqanlarında qeydə alınmış, ümumi əmtəə nişanı olan əmtəə və xidmətlərin məcmusu;
-

Sual: Ölkənin iqtisadi potensialına daxildir: (Çəki: 1)

- xammal, material resursları, əmək resursları, texniki resurslar
 - xammal, material resursları, informasiya potensialı, maliyə resursları
 - xammal, material resursları, yeraltı və yerüstü sərvətlər
 - xammal, material resursları, informasiya potensialı, maliyə resursları, əmək resursları, elmi, intellektual potensial
 - xammal, material resursları, yeraltı və yerüstü sərvətlər, elmi, intellektual potensial
-

Sual: Cəmiyyətin iqtisadi potensialından istifadənin və effektliyinin göstəriciləri (Çəki: 1)

- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri
- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri, material resurslarının effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi

- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri, material resurslarının effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivlik göstəriciləri, yeni texnikanın tətbiqinin göstəriciləri
 - ümumi effektivlik göstəriciləri, canlı əməyin efektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi
 - ümumi effektivlik göstəriciləri, canlı əməyin efektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi, yeni texnikanın tətbiqinin göstəriciləri
-

BÖLƏM: 0601

Ad	0601
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maddi istehsal sahələri hansı sahələri əks etdirmir: (Çəki: 1)

- ticarət və ictimai yeyinti sənayesi
 - ictimai iaşə və maddi-texniki təminat sahələri
 - mədəniyyət sahələri
 - daşınmaz əmlakla əhəmiyyət aparan sahələr
 - məhsul təchizatı sahələri
-

Sual: Maddi istehsal sahələri hansı sahələri əks etdirmir: (Çəki: 1)

- sənaye
 - elm
 - kənd təsərrüfatı
 - istehsala xidmət göstərmək üçün rabitə
 - tikinti
-

Sual: Sahələrarası kompleks deyil: (Çəki: 1)

- yanacaq energetika
 - dağ-mədən
 - maşinqayırma
 - nəqliyyat
 - aqrosənəe
-

Sual: Sənayenin alt sahəsi deil: (Çəki: 1)

- elektroenergetika, maşinqayırma
- yanacaq energetika, hərbi-sənaye
- kimya, yeyinti
- maşinqayırma, elektroenergetika

Sual: İqtisadi fəaliyyətin strukturuna daxildir: (Çəki: 1)

- ailə təsərrüfatları, kəndli (fermer) təsərrüfatları, firmalar, kompleks vahidlər, demoqrafik strukturlar
 - ailə təsərrüfatları, fermalar, kompleks vahidlər, demoqrafik strukturlar, sosial strukturlar, institusional strukturlar, mental strukturlar
 - ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar
 - ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar, demoqrafik strukturlar
 - ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar, demoqrafik strukturlar, mental strukturlar
-

Sual: Maddi istehsal sahələrinə daxil deyil (Çəki: 1)

- sənaye, kənd təsərrüfatı
 - nəqliyyat və istehsala xidmət edən rabitə
 - mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidməti
 - tikinti, ticarət, ictimai iaşə
 - sənaye, kənd təsərrüfatı, məhsul təchizatı sahələri
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mental strukturlar dedikdə nə başa düşülür? (Çəki: 1)

- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 - müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 - ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
 - ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkarla çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
 - milli iqtisadisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
-

Sual: Ümumiqtisadi mütənasibliklər dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlət və xüsusi bölmələri əks etdirir;
- istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yiğim arasında mövcud olur;

- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
-

Sual: Sahələrarası mütənasibliklər nədir? (Çəki: 1)

- dövlət və xüsusi bölmələri əks etdirir;
 - istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yiğim arasında mövcud olur;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
 - sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
-

Sual: Sahələrdaxili mütənasibliklər nədir? (Çəki: 1)

- sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yiğim arasında mövcud olur;
 - maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
 - dövlət və xüsusi bölmələri əks etdirir;
-

Sual: Sahə strukturu nəyi əks etdirir? (Çəki: 1)

- iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
 - dövlət və xüsusi bölmələri əks etdirir;
 - ərazi, zona, ölkə, respublika, inzibati, vilayət və s. müəyyən edir;
 - iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
-

Sual: Ərazi strukturu nəyi əks etdirir? (Çəki: 1)

- dövlət və xüsusi bölmələri əks etdirir;
 - iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
 - ərazi, zona, ölkə, respublika, inzibati, vilayət və s. müəyyən edir;
 - iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
-

Sual: Sosial struktur nədir? (Çəki: 1)

- ərazi, zona, ölkə, respublika, inzibati, vilayət və s. müəyyən edir;
 - iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
 - dövlət və xüsusi bölmələri əks etdirir;
-

Sual: Təkrar istehsal strukturu nədir? (Çəki: 1)

- iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
 - dövlət və xüsusi bölmələri əks etdirir;
 - iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
 - ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
 - ərazi,zona,ölkə,respublika,inzibati,vilayət və s. müəyyən edir;
-

Sual: Milli istehsalın iqtisadi şərtləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- sosial-mədəni mühitin təmin edilməsidir;
 - xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
-

Sual: İqtisadi birlik dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkənin təbii, coğrafi, iqtisadi və sair potensialının nəzərə alınması;
 - istehsal resurslarının ərazi üzrə bölgüsü;
 - ölkənin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirməsi və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünün əhatə etməsi başa düşülür;
 - inzibati ərazi vahidliyi daxilində sərhədlərin toxunulmazlığı;
 - təbii resurslarla ölkənin milli iqtisadiyyatının formalaşması və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsi;
-

Sual: İqtisadi birlik nədir? (Çəki: 1)

- ölkənin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirməsi və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünün əhatə etməsi başa düşülür;
 - təbii resurslarla ölkənin milli iqtisadiyyatının formalaşması və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsi;
 - ölkənin təbii, coğrafi, iqtisadi və sair potensialının nəzərə alınması;
 - inzibati ərazi vahidliyi daxilində sərhədlərin toxunulmazlığı;
 - istehsal resurslarının ərazi üzrə bölgüsü;
-

Sual: Milli istehsalın iqtisadi şərtləri nədir? (Çəki: 1)

- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - sosial-mədəni mühitin təmin edilməsidir;
 - istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
-

Sual: Azərbaycanın makroistehsal sisteminə aiddir? (Çəki: 1)

- sənaye və kənd təsərrüfatı;
 - aqrar sənaye və kənd təsərrüfatı;
 - aqrar sənaye kompleksi, tikinti;
 - tikinti, sənaye;
 - sənaye və aqrar sənaye sistemləri;
-

Sual: Ərazi əmək bölgüsü necə izah edilir? (Çəki: 1)

- əmək bölgüsünün mövcudluğunu və inişafını fərqləndirir;
 - ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi integrasiya meyllərinin güclənməsidir;
 - milli iqtisadiyyatın əsaslarının təşkilidir;
 - ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
 - müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
-

Sual: Müqayisəlilik necə izah edilir? (Çəki: 1)

- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkarla çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
 - həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 - milli iqtisadisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
 - müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 - ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial strukturlar dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
 - milli iqtisadisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
 - həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 - müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 - ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkarla çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
-

Sual: İnstitusional strukturlar dedikdə nə başa düşülür? (Çəki: 1)

- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin

inkişaf meyllerini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;

- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
 - milli iqtisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
-

Sual: Ixrac yönümlü struktur sahə tərkibinə hansı sahələr daxil deyil: 1) neft-qaz sənayesi, elektroenergetika, 2) yüngül sənaye 3) yeyinti sənayesi 4) kənd təsərrüfatı 5) neft-kimya (Çəki: 1)

- 1, 2, 3, 4
 - 2, 3, 4, 5
 - 1, 2, 4, 5
 - 3, 4, 5, 2
 - 1, 2, 3, 5
-

Sual: Maddi istehsal sahələrinin sifariş formasıdır? (Çəki: 1)

- Müdafiə üzrə hərbi sifarişlər
 - Daxili bazarda məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq
 - Xarici bazarda məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq
 - Maddi istehsal subyektlərinin ölkənin regional üzrə yerləşdirilməsi
 - Maddi istehsal subyektlərinin ölkənin regional üzrə planlaşdırılması
-

Sual: Maddi istehsal sahələrinin sifariş forması deyil: (Çəki: 1)

- Innovasiyaların tətbiqi üçün elmi sifarişlər və elmi tədqiqat işlərinə sifarişlər.
 - Ölkənin maddi ehtiyatlarının tamamlanması və formalasması üçün məhsul təchizatına olan sifarişlər.
 - Podrat işlərinə olan sifarişlər və müdafiə üzrə hərbi sifarişlər.
 - Hamısı
 - Xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət və regional fondlarının təşkili üçün təchizat sifarişləri.
-

Sual: Maddi istehsal sahələrinin sifariş növləri hansı variantlarda verilmişdir.. 1) Innovasiyaların tətbiqi üçün elmi sifarişlər və elmi tədqiqat işlərinə sifarişlər. 2) Maddi istehsal subyektlərinin ölkənin regionları üzrə yerləşdirilməsi. 3) Podrat işlərinə olan sifarişlər və müdafiə üzrə hərbi sifarişlər. 4) Xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət və regional fondlarının təşkili üçün təchizat sifarişləri. 5) Ölkənin maddi ehtiyatlarının tamamlanması və formalasması üçün məhsul təchizatına olan sifarişlər. (Çəki: 1)

- 1,2,4,5
 - 1,2,3,5
 - 1,3,4,5
 - 1,2,3,4
 - 2,3,4,5
-

BÖLMƏ: 0701

Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal infrastrukturun göstəricilər qrupu deyil: (Çəki: 1)

- Xidmətlərə tələbatların formallaşmasını əks etdirən qrup;
- İstehsal resurslarının təkrar istehsalını xarakterizə edən qrup;
- İstehsal amilləri və xidmətlərin həcmi arasında əlaqəni əks etdirən qrup;
- İstehsal infrastrukturunun keyfiyyətini xarakterizə edən göstəricilər qrup;
- İstehsal strukturu məhsullarının strukturunu xarakterizə edən göstəricilər qrupu.

Sual: Infrastruktur dedikdə nə başa düşülür? (Çəki: 1)

- Bu və ya digər sahələrinin inkişafı üçün alt element sahələr;
- Bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəricisi;
- Müasir şəraitdə dünya bazارında müəssisələrin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi;
- İqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması;
- Bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu.

Sual: Sosial infrastruktur sahələrinə aiddir: (Çəki: 1)

- ticarət və ictimai iaşə, səhiyyə, xidməti, təhsil sistemi, məhdudiyyət məişət təsərrüfatı, kommunal təsərrüfat
- ticarət və ictiami iaşə, səhiyyə, bədən tərbiyəsi, idman, sərnişin nəqliyyatı
- ticarət və ictimai iaşə, səhiyyə xidməti, təhsil sistemi, mənzil-kommunal təsərrüfatı, sərnişin nəqliyyatı, məişət xidməti
- ticarət, ictimai iaşə, səhiyyə xidməti, mənzil təsərrüfatı, kommunal təsərrüfatı, sərnişin nəqliyyatı
- ticarət və ictimai iaşə, səhiyyə xidmətləri, təhsil sistemi, mənzil təsərrüfatı, məişət xidməti, sərnişin nəqliyyatı

Sual: ticarət və ictimai iaşə, səhiyyə xidmətləri, təhsil sistemi, mənzil təsərrüfatı, məişət xidməti, sərnişin nəqliyyatı (Çəki: 1)

- şosse yolları, kanal, port
- anbar, enerji təsərrüfatı
- dəmir yol nəqliyyatı, rabitə, su təsərrüfatı, kanalizasiya
- fotoqrafiyalar, atelyelər, ayaqqabı tikişi
- təhsil, elm, səhiyyə

Sual: Səhiyyə sisteminin strukturuna aid deyil: (Çəki: 1)

- müalicə-profilaktika
- sanitar-epidemioloji, sanitar maarifi müəssisələri

- bədən tərbiyəsi və idman idarələri
 - tibbi məhkəmə ekspertizləri
 - apteklər
-

Sual: İqtisadiyyatın müstəqil milli əsaslarının yaradılması aşağıdakı şərtlərdən hansı ilə tənzəmlənir? (Çəki: 1)

- iqtisadiyyatın kompleks inkişafı;
 - sahələrarası əlaqələr;
 - ərazi birliyi;
 - ərazi əmək bölgüsü;
 - iqtisadi birlik;
-

Sual: Azərbaycanın ərazisində neçə makroistehsal sistemi mövcuddur? (Çəki: 1)

- 1
 - 3
 - 4
 - 2
 - yoxdur;
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Infrastruktura deyil: (Çəki: 1)

- Ümumi-iqtisadi istehsal və qeyri-istehsal sferaları sahələri;
 - İstehsal və sosial sahələrə xidmət edən sahələr;
 - Maddi istehsalın və əhalinin həyat səviyyəsinin inkişafını təmin edən sahələr;
 - İctimai istehsalın inkişafını təmin edən sahələr;
 - İctimai istehsalın normal inkişafını təmin edən istehsal və qeyri-istehsal sahələri.
-

Sual: Infrastrukturunu aşağıdakı anlayışlara görə fərqləndirmək olar: (Çəki: 1)

- Məhsulların tədavülünü təmin edən sfera;
 - Məhsulların daşınması sferası;
 - Məhsulların saxlanması və satış sferası;
 - Təkrar istehsal prosesinin normal fəaliyyət sferası;
 - Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sferası.
-

Sual: Komplekslilik necə izah edilir? (Çəki: 1)

- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları

- ilə reglamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 - ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
 - istər sadə, istərsə də kompleks struktur bölmələr və bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsi;
 - ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkarla çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
-

Sual: Sahə məkanında strukturlaşdırma milli iqtisadi fəaliyyətə aşağıdakı kimi baxmağa imkan verir. (Çəki: 1)

- milli iqtisadiyyatın müxtəlif səviyyəli qarşılıqlı əlaqəli, qarşılıqlı asılı sahə bölmələrinə bölüşdürülməsi
 - milli iqtisadiyyatın formalaşması və inkişafının təmin edilməsi
 - ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti
 - həyat səviyyəsinə görə ölkələr arasında nisbət
 - istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi
-

Sual: Sahə bölmələrinin formalaşması prosesi aşağıdakı xaraktekrik mərhələdən- həyat tsikli fazalarından kecir:
A)mövcud sahənin icində və ya yeni iqtisadi fəaliyyət növlərinin elmi axtarışlarında irəliləyişlərin nəticəsində törənən; B)bu fəaliyyətin miqyaslarının tədricən artması və onun milli iqtisadiyyatın inkişaf səviyyəsinə təsirinin güclənməsi;
C)iqtisadi fəaliyyətin keyfiyyətcə yenidən pöhrənələnməsi, onun iqtisadi cəhətdən ayrılaraq yeni sahənin yetişməsi; D)ictimai tələbatların səmərəli ödənilməsi müddətini əhatə edən dövr; (Çəki: 1)

- A,B,C
 - A,C,D
 - A,B,C,D
 - C,D
 - A,C
-

Sual: Sahə bölmələrinin formalaşması prosesi aşağıdakı xaraktekrik mərhələdən- həyat tsikli fazalarından kecir:
A)fəaliyyətin miqyaslarının tədricən artması və onun milli iqtisadiyyatın inkişaf səviyyəsinə təsirinin güclənməsi; B)rəqabət qabliyyətinin itirilməsi və ya sahənin mənəvi köhnəlmış məhsullarına tələbin köklü dəyişilməsi ilə əlaqədar sahənin köhnəlməsi; C)istehsal edilmiş əmtəələrin və xidmətlərin bazardan çıxması; D)istehsaldan çıxarılmış əmtəələrin və xidmətlərin bərpası; (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C,D
 - A,C
-

Sual: Sahə diffirensiallaşması prosesinin intensivliyi aşağıdakılara qiyətləndirilə bilər: (Çəki: 1)

- müəssisənin gəlirinin səviyyəsi ilə
 - müxtəlif səviyyəli sahə bölmələrinin sayının orta artım sürəti ilə
 - Əmək resursları ilə;
 - milli gəlir ilə;
 - məhsuldar qüvvələrin azalması ilə;
-

Sual: Sahə differensiyası aşağıdakının nəticəsində formalasır: (Çəki: 1)

- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 - həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 - ölkə əhalisinin müxtəlif milli, dini nisbəti;
 - milli iqtisadiyyatın sahə bölmələri arasında müəyyən proporsiyalar və nisbətlər
 - sosial qrupların, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
-

Sual: İstehsalın kompleks inkişafı dedikdə nə başa düşülür? (Çəki: 1)

- istehsalın bütövlükdə daxilindəki ərazi əmək bölgüsüdür;
 - istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi;
 - ölkənin ayrı-ayrı əraziləri daxilində, onların qarşılıqlı əlaqələrini müəyyənləşdirir və milli iqtisadiyyatın inkişaf etməsi nəzərdə tutulur;
 - milli iqtisadiyyatın formalasması və inkişafının təmin edilməsidir;
 - hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
-

BÖLME: 0703

Ad	0703
Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsal infrastrukturunun göstəricisi qrupu deyil: (Çəki: 1)

- Bütövlükdə və növlər üzrə nəqliyyat;
 - Bütövoükdə və növlər üzrə rabitə;
 - Mülkiyyət növləri üzrə pərakəndə ticarət;
 - Növlər üzrə və bütövlükdə maddi-texniki təchizat;
 - Bütövoükdə və növlər üzrə topdanışış ticarət.
-

Sual: İstehsal infrastrukturunun sahə elementlərini xarakterizə etmir: (Çəki: 1)

- Digər ifadədə infrastrukturun maddi-texniki bazası;
- Natural ifadədə infrastrukturun maddi-texniki bazası;
- Infrastrukturun maddi-texniki bazasının keyfiyyəti;
- Infrastrukturun istehsal resursları;
- Yerinə yetirilən işlərin həcmi.

Sual: Sosial infrastruktur necə izah edilir? (Çəki: 1)

- Sosial infrastruktur necə izah edilir?
 - Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;
 - İş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılması;
 - Bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəricisi;
 - Bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu;
 - Müasir şəraitdə dünya bazارında müəssisələrin rəqabət qabiliyyətliliyinin artırılması.
-

Sual: İstehsalın kompleks inkişafı nədir? (Çəki: 1)

- istehsalın bütövlükdə daxilindəki ərazi əmək bölgüsüdür;
 - istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi;
 - hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
 - milli iqtisadiyyatın formallaşması və inkişafının təmin edilməsidir;
 - ölkənin ayrı-ayrı əraziləri daxilində, onların qarşılıqlı əlaqələrini müəyyənləşdirir və milli iqtisadiyyatın inkişaf etməsi nəzərdə tutulur;
-

Sual: Sahə bölməsi özündə əks etdirir: (Çəki: 1)

- istehsal resurslarının ərazi üzrə bölgüsünü
 - ölkənin ərazisində yerləşmiş müəssisələrin (istehsalın) məcmusunu
 - ölkənin ayrı-ayrı əraziləri daxilində müəssisələrin qarşılıqlı əlaqələrini
 - ayrı-ayrı bölmələr e bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini
 - iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsini
-

Sual: Müasir dünyada iqtisadiyyat anlayışının şərhi : A) istehsal münasibətlərinin məcmusunu öyrənən elm sahəsidir; B) rayonun, ölkənin, ölkə qruplarının, ya bütün dünyanın və ya onun müəyyən hissəsinin – istehsal sahələri və növləri təsərrüfatını öyrənən elm sahəsidir; C) funksional və ya sahə iqtisadi münasibətlərinin istiqamətlərini öyrənən elm sahəsidir; (Çəki: 1)

- A,B
 - A
 - A,B,C
 - C
 - A,C
-

Sual: Sahə məkanında iqtisadi fəaliyyətin strukturlaşdırılması nəyi göstərir? (Çəki: 1)

- istehsal resurslarının ərazi üzrə bölgüsünü
- ayrı-ayrı bölmələr e bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini
- iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsini
- milli iqtisadiyyatın tərkibində oxşar texnologiyalardan və resurslardan istifadə edən,

oxşar iqtisadi təyinatlı məhsulları istehsal edən müəssisələrin birləşməsini
 iqtisadiyyatın kompleks inkişafını

BÖLƏM: 0801

Ad	0801
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ərazi istehsal sisteminin iqtisadi səviyyələri hansılardır? (Çəki: 1)

- mikro, mezo;
 - makro, meqo;
 - mezo, makro;
 - mikro, makro, mezo və meqo;
 - makro, meqo, mikro;
-

Sual: Azərbaycanın ərazi istehsal sistemi neçə yerə bölünə bilər? (Çəki: 1)

- 1
 - 2
 - 4
 - 5
 - 3
-

Sual: Azərbaycanın ərazisi hansı iqtisadi miqyaslar üzrə istehsal sisteminə bölünə bilər? (Çəki: 1)

- makro, mikro, mezo;
 - mikro meqo;
 - makro, mezo;
 - bölünə bilməz;
 - mikro, mezo;
-

Sual: İstehsalların cox hissəsinin ərazi yerləşməsi qeyri bərabər olması aşağıdakı amillə şərtlənmir: (Çəki: 1)

- resursların mövcudluğu,
 - tarixi ənənələr,
 - əhalinin etnik tərkibi
 - dövlətin strateji (qeopolitik) məqsədləri,
 - sahibkarlıq fəaliyyətinin şəraitü
-

Sual: Areal nədir: A)hər - hansı təsərrüfat əlamətinə və ya bir necə əlamətə görə ayrılan, bir-birilə bağlı ərazilərdə müşahidə olunmayan ərazi hissəsidir. B)bu və ya digər

əlamətlərin mövcudluğu ilə xarakterizə olunan spesifik ərazidir. C) hər-hansı bir hadisəni xarakterizə edən bir mənalı göstəriciləri müşahidə olunan ərazidir (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - A
-

Sual: Zona nədir: A)hər-hansı bir hadisəni xarakterizə edən bir mənalı göstəriciləri müşahidə olunan ərazidir B) hər - hansı təsərrüfat əlamətinə və ya bir necə əlamətə görə ayrılan, bir-birilə bağlı ərazilərdə müşahidə olunmayan ərazi hissəsidir C) hadisələrin mövcudduluğu və intensivliyi ilə xarakterizə edilən spesifik ərazidir (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - A
-

Sual: Rayon nədir: A) hadisələrin mövcudduluğu və intensivliyi ilə xarakterizə edilən spesifik ərazidir B)digər ərazilərə nisbətən tərkib elementlərinin məcmununa görə fərqlənən və tərkib elementlərinin vəhdətinə, qarşılıqlı əlaqələrinə bütövlüyünə (tamlıı) əsaslanan ərazidir C)hadisənin (yaxud bir necə hadisələrin) mövcudduluğu, onun intensivliyi və bütövlüyünün mövcudluğu ilə xarakterizə olunan spesifik ərazidir (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - B,C
 - A
-

Sual: Ərazinin mürəkkəbliyi nə zaman artır: A) rayondan zonaya kecdikdə B)arealdan zonaya və sonra isə rayona kecdikdə C) arealdan rayona kecdikdə (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - B,C
 - B
-

Sual: İqtisadi vahidlərin yerləşməsinə təsir edən amillərə aşağıdakıları aid etmək olar: A)ərazi törəmələrinin geopolitik və iqtisadi-coşrafi əhəmiyyəti; B)bu və ya digər ərazi törəməyə məxsus resursların məcmusu; C)bu və ya digər ərazi törəməsində mövcud olan təbii-iqlim şərait; D)bu və ya digər ərazi törəməsində yaranan sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi; (Çəki: 1)

- A,C,D
 - A,B,C,D
 - A,B,C
 - B,C
 - A,B,D
-

Sual: Regionun sahibkarlıq iqliminin subyektiv amillərinə aiddir: A) investisiya potensialı və regional investisiya riskilərinin səviyyəsindən asılı olaraq regionun əsas kapitalına cəlb etmək mümkün olan kapital qoyuluşunun həcmi B)ölkə və region çərçivəsində iqtisadi fəaliyyətin tənzimlənməsinə istiqamətlənmiş hakimiyyət strukturlarının məqsədyönlü fəaliyyəti, dövlət və regional səviyyəli müxtəlif qrupların təsiri C) iqtisadi-coğrafi vəziyyətinə əsaslanan region təsərrüfatının iqtisadi və sosial inkişafının strateci məqsədləri (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - B
-

Sual: Regional situasiyanı müəyyən edir: A)Obyektiv və subyektiv amillərin qarşılıqlı fəaliyyəti B) geopolitik və iqtisadi-coğrafi vəziyyət C) regionun investisiya cəlbediciliyi (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

Sual: Regional situasiyaya təsir göstərir: A) regionun investisiya iqlimi B)geopolitik və iqtisadi-coğrafi vəziyyətinə əsaslanan region təsərrüfatının iqtisadi və sosial inkişafının strateji məqsədləri C) səmərəli strukturlaşdırılma (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

Sual: Regionun sahibkarlıq iqlimi əlverişli şəraitin dərəcəsini əks etdirən mühüm kateqoriyanı müəyyən edir ki,bu da: A) regionun investisiya riskidir B)regionun investisiya cəlbediciliyidir C) regionun kapital qoyuluşunun həcmidir (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

Sual: regionun investisiya cəlbediciliyi: A)regionu digərlərindən fərqləndirən, investisiyalar üçün əlverişli amillərin məcmusudur B)regionun kapital qoyuluşunun həcmidir C)regionun investisiya potensilidir (Çəki: 1)

- A,C
- A,B
- A,B,C

- A
 B
-

Sual: regionun investisiya cəlbediciliyi: A)regionun obyektiv imkanlarından (investisiya potensialı) və investorun fəaliyyət şərtlərindən (investisiya riski) əmələ gelir. B)investisiya potensialı və regional investisiya riskilərinin səviyyəsindən asılı olaraq regionun əsas kapitalına cəlb etmək mümkün olan kapital qoyuluşunun həcmi kimi müəyyən edilə bilər. C)regionun investisiya iqlimi, onun investisiya cəlbediciliyi regional mühitdə iqtisadi fəaliyyətin səmərəli strukturlaşdırılmasının mühüm ilkin şərtidir. (Çəki: 1)

- A,C
 A,B
 A,B,C
 A
 B
-

Sual: Ərazi əmək bölgüsünün ən mühüm əlamətlərindən biri nədir? (Çəki: 1)

- iqtisadi və mənəvi əlaqə;
 ölkələrarası qarşılıqlı əlaqə və asılılıq;
 maddi iqtisadi fəaliyyət;
 sosial iqtisadi fəaliyyət;
 mədəniyyət əlaqələri;
-

Sual: Ərazi istehsal sisteminin neçə iqtisadi səviyyəsi var? (Çəki: 1)

- 3
 4
 5
 2
 yoxdur;
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ərazi birligi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkənin təbii, iqtisadi, coğrafi və sayrə potensialının nəzərə alınmasıdır;
 məhsuldar qüvvələrin inzibati ərazi vahidi üzrə optimal olaraq yerləşməsidir;
 istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
 inzibati ərazi vahidi, sərhədlərin toxunulmazlığı, beynəlxalq subyekt kimi dünya ərazisində yerin müəyyənləşdirilməsidir;
 ölkənin ayrı-ayrı əraziləri daxilində formalaşması və iqtisadiyyatın daxilindəki ərazi

əmək bölgüsünü əhatə etməsidir;

Sual: Ölkələrin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirən, iqtisadiyyatın bütövlükdə daxilindəki ərazi əmək bölgüsünü əhatə edən əsas şərt.....adlanır: (Çəki: 1)

- iqtisadi birlik
 - məhsuldar qüvvələr
 - ərazi əmək bölgüsü
 - ərazi birliyi
 - müəyyən şəraitdə iqtisadi istehsalı kompleks inkişafı
-

Sual: Ərazi əmək bölgüsü dedikdə nə başa düşülür? (Çəki: 1)

- müstəqil dövlətin atributu sayılmazlıq sərhədlərin toxunulmazlığıdır;
 - ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair potensialının nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
 - məhsuldar qüvvələrinin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
 - iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsüdür;
 - ixtisaslaşma sahələrinin müəyyən edilməsi üzrə kompleks inkişafın həyata keçirilməsidir;
-

Sual: Ərazi əmək bölgüsü nədir? (Çəki: 1)

- müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
 - ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi integrasiya meyllərinin güclənməsidir;
 - ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
 - milli iqtisadiyyatın əsaslarının təşkilidir;
 - əmək bölgüsünün mövcudluğunu və inişafını fərqləndirir;
-

Sual: Milli ərazi vahidinin iqtisadi və sosial inkişaf yolu nə ilə əhatələnir? (Çəki: 1)

- milli psixologiya, əmək əxlaqi, mənəvi potensial, mədəni səviyyəsi;
 - maddi potensial, mənəvi potensial, iqtisadi potensial;
 - iqtisadi potensial, maddi əşya tərkibi, siyasi potensial;
 - milli psixologiya, maddi və mənəvi potensial;
 - sosial potensial, maddi potensial;
-

Sual: Ərazi əmək bölgüsü nədir? (Çəki: 1)

- məhsuldar qüvvələrinin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
 - müstəqil dövlətin atributu sayılmazlıq sərhədlərin toxunulmazlığıdır;
 - iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsüdür;
 - ixtisaslaşma sahələrinin müəyyən edilməsi üzrə kompleks inkişafın həyata keçirilməsidir;
 - ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair potensialının nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
-

Sual: Ərazi birliyi nədir? (Çəki: 1)

- inzibati ərazi vahidliyi, sərhədlərin toxunulmazlığı, beynəlxalq subyekt kimi dünya ərazisində yerin müəyyənləşdirilməsidir;
 - istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
 - ölkənin təbii, iqtisadi, coğrafi və sayrə potensialının nəzərə alınmasıdır;
 - məhsuldar qüvvələrin inzibati ərazi vahidliyi üzrə optimal olaraq yerləşməsidir;
 - ölkənin ayrı-ayrı əraziləri daxilində formallaşması və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünü əhatə etməsidir;
-

Sual: Ölkənin regionları üzrə müxtəlif sahə bölmələrinin nisbətlərinə aşağıdakı aspektən baxmaq olar: A)bu və ya digər regionun sahə strukturu; B)bu və ya digər sahənin ümumi məhsulunun cəmində müxtəlif regionların nisbətləri; C)bu və ya digər regionda müəssisələrinin sayı (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - A
-

Sual: Regional mühitdə milli iqtisadi fəaliyyətin strukturlaşdırılması prosesini təhlil etmək üçün aşağıdakıları ayırmalıdır A) ölkənin regionları üzrə müxtəlif sahə bölmələrinin nisbətləri B)ərazi törəmələri üzrə, areallar, zonalar və regionlar üzrə sadə və mürəkkəb iqtisadi vahidlərin yerləşməsinə təsir edən amilləri C) müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbətini (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - B,C
 - B
-

Sual: Ərazi törəmələrinin iqtisadi-coşrafi vəziyyəti dedikdə başa düşülür: A) ərazi törəmələrinin geopolitik və iqtisadi-coşrafi əhəmiyyəti B)sosial-iqtisadi obyektlərin məkan münasibətləri məcmusunun baxılan obyekt üçün mühüm, mövcud olan və ya proqnozlaşdırılan başqa obyektlərlə məkan münasibətləri. C)regionun ondan kənarda yerləşən, bu və ya digər iqtisadi əhəmiyyət kəsb edən varlıqlara münasibəti. D)iqtisadi fəaliyyətin regional xüsusiyyətlərini əks etdirən mühüm kateqoriyadır. E)əməyin ərazi bölgüsünün həm səbəbi, həm də nəticəsidir. (Çəki: 1)

- A,C,D
 - B,C,D,E
 - A,B,C
 - hamısı
 - A,B,D
-

Sual: regionun ərazi törəmələrinin iqtisadi-coşrafi vəziyyətini qiymətləndirmək üçün təhlil edilir. A) regionun təbii şərait və resurslar, əhalinin tərkibi və strukturu, ictimai əmək bölgüsü sistemində yeri B)regionun nəqliyyat məqistrallarına, kənd təsərrüfatı xammalı bazalarına, əmtəələrin əsas satış bazarlarına, əhalinin məskunlaşmasına, regional işçi

qüvəsi bazarına və s. görə vəziyyəti C) regionun investisiya cəlbediciliyi (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - B,C
 - B
-

Sual: Regionun sahibkarlıq iqlimi formalaşır: A) təbii şərait və resurslar nəticəsində B) əhalinin tərkibi və strukturu nəticəsində C) obyektiv və subyektiv amillərin qarşılıqlı fəaliyyətinin nəticəsində (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - B
-

Sual: Regionun sahibkarlıq iqliminin obyektiv amillərinə aiddir: A)təbii şərait və resurslar B)əhalinin tərkibi və strukturu C)ictimai əmək bölgüsü sistemində regionun yeri (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - C
 - B
-

Sual: regionun investisiya potensialı: A)obyektiv amillərdən asılı olaraq, bütün maliyyələşdirmə mənbələrindən regionun əsas kapitalına cəlb etmək mümkün olan investisiyaların həcmidir B) ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür; C)məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir; (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	5
Maksimal faiz	5
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Geniş mənada rəqabət qabiliyyətlilik təmin olunur: (Çəki: 1)

- bu və ya digər təsərrüfat subyekti öz fəaliyyətinin nəticəsinə olan tələbi digərlərindən daha yaxşı ödəyirse və bunun hesabına uzun müddət inkişaf edirsə
 - müəyyən məhsulların istehsalında müqayisəli üstünlüyü malikdirse
 - əmək resursları torpaq və kapitala nəzərən artıq olarsa
 - təbii resurs potensialından istifadənin sabitliyinin təmin edilirse
 - iqtisadiyyatın strukturu, siyasi və ictimai tələbin strukturu dəyişirse
-

Sual: Rəqabət qabiliyyətlilik barədə fikir yürütməmişdir: (Çəki: 1)

- A.Smit
 - D.Rikardo
 - E.Hekşer
 - T.R.Maltus
 - V.V.Leontyev
-

Sual: Rəqabət qabiliyyətlilik barədə fikir yürütməmişdir: (Çəki: 1)

- M.Porter
 - D.Rikardo
 - E.Hekşer
 - C.B.Sey
 - B.Olin
-

Sual: O hadisələrə təsadüfi demək olar ki: (Çəki: 1)

- onlar ölkə iqtisadiyyatının ümumi inkişaf şərtləri ilə uyğunluq təşkil etmir və onların baş verməsinə nə müəssisələr, nə də hökumət təsir göstərə bilmir.
 - sənaye istehsalının artımı templərinə görə və kənd təsərrüfatı istehsalının artımı templərinə görə ölkənin yeri tapılır
 - ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcmində nəzərən aparılır
 - ÜDM-nin artım templərinə görə və adambaşına ÜDM-nin artım templərinə görə ölkənin yeri tapılır
 - bu və ya digər təsərrüfat subyekti öz fəaliyyətinin nəticəsinə olan tələbi digərlərindən daha yaxşı ödəyirse və bunun hesabına uzun müddət inkişaf edir
-

Sual: Bütün milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi haqqda aşağıdakı fikri yürütmək olar. (Çəki: 1)

- ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcmi ilə müəyyən olunur.
 - ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri, regional determinanatlar isə ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini formalasdırı.
 - hansı təsərrüfat subyekti öz məhsuluna olan tələbi digərlərindən daha yaxşı ödəyir və bunun hesabına uzun müddət çiçəklənir və inkişaf edir.
 - daxili və xarici bazarlarda digər ölkələrlə rəqabət imkanları müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsi ilə xarakterizə olunur.
 - milli iqtisadiyyatının müxtəlif sahələrinin həcmi ilə müəyyən olunur.
-

Ad	0902
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Rəqabət qabiliyyətliliyinin göstəriciləri aşağıdakı variantlardan hansılardır? 1) Amillərin parametri; 2) Makroiqtisadi mühit; 3) Ölkədə dövlət institutlarının keyfiyyəti; 4) Tələbin parametri; 5) Texnologiyaların inkişaf səviyyəsi (Çəki: 1)

- 2,3,5
 - 1,2,3
 - 3,4,5
 - 2,3,5
 - 1,3,5
-

Sual: Milli iqtisadiyyatının rəqabət qabiliyyətinin qiymətləndirilməsinin birbaşa metodu : (Çəki: 1)

- dövlətin strateji məqsədlərinin məcmusuna nail olunması məqsədilə milli sərvətin istifadə edilmə dərəcəsinin müəyyən edilməsinə əsaslananır
 - ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcminə nəzərən aparılır
 - ÜDM-nin artım templərinə görə və adambaşına ÜDM-nin artım templərinə görə ölkənin yeri tapılır
 - sənaye istehsalının artımı templərinə görə və kənd təsərrüfatı istehsalının artımı templərinə görə ölkənin yeri tapılır
 - ticarət balansının və cari əməliyyatların müsbət saldosunun həcminə görə, qızıl-valyuta ehtiyatlarının artımına görə ölkənin yeri tapılır
-

Sual: Milli iqtisadiyyatının rəqabət qabiliyyətinin qiymətləndirilməsi ola bilər: (Çəki: 1)

- birbaşa
 - çox ballı
 - orta müddətli
 - operativ
 - uzun müddətli
-

Sual: rəqabət qabiliyyətliliyinə görə ölkələrin reytinqini qiymətləndirməyə imkan verən metodlara aiddir: 1. ÜDM-nin artım templərinə görə və adambaşına ÜDM-nin artım templərinə görə ölkənin yeri; 2. məcmu daxili investisiyaların və ev təsərrüfatlarının son istehlak xərclərinin artımı templərinə görə ölkənin yeri; 3. sənaye istehsalının artımı templərinə görə və kənd təsərrüfatı istehsalının artımı templərinə görə ölkənin yeri; 4. valyuta ehtiyatlarının artım templərinə görə ölkənin yeri; (Çəki: 1)

- hamısı
- 1,2,4
- 2,3,4

1,2,3

heç biri

Sual: rəqabət qabiliyyətliliyinə görə ölkələrin reytingini qiymətləndirməyə imkan verən metodlara aiddir: 1. hökumətin borclarının azaldılmasına görə yer və büdcə profisinin həcmində görə ölkənin yeri; 2. ixracın həcminin artımı tempinə görə 30 ən böyük ixracatçı arasında ölkənin yeri; 3. yoxsulluğun səviyyəsinə görə ölkənin yeri (Çəki: 1)

hamısı

1,2

2,3

3

heç biri

Sual: Milli iqtisadiyyatının rəqabət qabiliyyətindən qiymətləndirilməsinin dələyi metodu : (Çəki: 1)

dövlətin strateji məqsədlərinin məcmusuna nail olunması məqsədilə milli sərvətin istifadə edilmə dərəcəsinin müəyyən edilməsinə əsaslananır

ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcmində nəzərən aparılır

ÜDM-nin artım templərinə görə və adambaşına ÜDM-nin artım templərinə görə ölkənin yeri tapılır

sənaye istehsalının artımı templərinə görə və kənd təsərrüfatı istehsalının artımı templərinə görə ölkənin yeri tapılır

ticarət balansının və cari əməliyyatların müsbət saldosunun həcmində görə, qızıl-valyuta ehtiyatlarının artımına görə ölkənin yeri tapılır

Sual: Milli rəqabət üstünlüklerinin determinantlarına aiddir: 1. istehsal amilləri parametrləri; 2. əmtəə və xidmətlərə tələb parametrləri; 3. ölkənin müəssisələrinin strategiyaları, onların strukturu və raqabəti; 4. ölkənin geosiyasi vəziyyəti (Çəki: 1)

1,2,3

1,2,3,4

2,3,4

1,4

1,4,2

Sual: Milli iqtisadiyyatın qurulması üçün aşağıdakı xüsusiyyətlərin nəzərə alınması məqsədə uyğun hesab edilməlidir: A) istehsalın həcmi limitləşdirilməlidir; B) bazar münasibətlərinin bütün agentləri, yəni dövlət, firma və ev təsərrüfatları üçün sərt büdcə məhdudiyyətləri qoyulmalıdır; C) iqtisadiyyatın strukturu bazar konyunkturasının təsiri altında təkmilləşdirilməlidir; D) dövlət qeyd olunanları nəzərə alaraq bazarda «oyun qaydalarını» müəyyənləşdirir; (Çəki: 1)

A,B,C

B,C,D

A,B

C,D

A,B,C,D

Sual: Əgər rəqabət üstünlüklerinin azı bir determinantı tələb olunan səviyyəyə uyğun gəlmirsə, onda: (Çəki: 1)

- nə ölkə, nə də onun firmaları daxili bazarda, və ələlxüsus xarici bazarlarda yüksək rəqabət qabiliyyətliliyinə nail ola bilməzlər.
 - rəqabət qabiliyyətliliyinə onsuz da nail oluna bilər.
 - istehsal və sosial infrastrukturun inkişaf səviyyəsinə təsir edər.
 - ayrı-ayrı iqtisadi agentlərin fəaliyyətinə təsir edər
 - hakimiyyət orqanları tərəfindən istifadə olunan iqtisadi fəaliyyətin tənzimləmə sisteminin parametrləri və məqsədlərə təsir edər
-

Sual: rəqabət üstünlüklerinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Birinci qrup amillər əlaqədardır: (Çəki: 1)

- regionların malik olduğu resursların xarakteri və ərazicə yerləşməsi ilə
 - regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rol ilə
 - müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
 - hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə
 - ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
-

Sual: rəqabət üstünlüklerinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Ikinci qrup amillər bağlıdır: (Çəki: 1)

- regionların malik olduğu resursların xarakteri və ərazicə yerləşməsi ilə
 - regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rol ilə
 - müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
 - hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə
 - ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
-

Sual: rəqabət üstünlüklerinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Üçüncü qrup amillərə daxildir: (Çəki: 1)

- regionların malik olduğu resursların xarakteri və ərazicə yerləşməsi ilə
 - regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rol ilə
 - müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
 - hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə
 - ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
-

Sual: rəqabət üstünlüklerinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Dördüncü qrup amillər xarakterizə edir: (Çəki: 1)

- regionların malik olduğu resursların xarakteri və ərazicə yerləşməsi ilə
 - regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rol ilə
 - müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
 - iqtisadi fəaliyyətin regional hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə
 - ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
-

Sual: Regonda təmsil olunan sahələrin rəqabət qabiliyyətinə təsir edən şərtləri formalasdıran həcmi ilə müəyyən olunur. aiddir: A)Regionun iqtisadi inkişafının strateyi məqsədlərini müəyyən edən geosiyasi mövqe B)Regiondan bütün növ resursların parametrləri, onların regionun strateyi inkişafının məqsədlərinə uyğunluğu C)Regionun hakimiyyət orqanları tərəfindən istifadə olunan iqtisadi fəaliyyətin tənzimləmə sisteminin parametrləri, onun regionun inkişafının strateyi məqsədlərə nail olunmasının istiqamətləri D)Regionun istehsal və sosial infrastrukturların parametrləri, bunların regionun inkişafının strateyi məqsədlərinə uyğunluğu (Çəki: 1)

- A,B,C
 - B,C,D
 - A,B
 - C,D
 - A,B,C,D
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Göstərilən regional xarakterli amillər ayrı-ayrı iqtisadi agentlərin rəqabət üstünlüklerinin yaranması və saxlanması şərtlərini müəyyənləşdirməklə bərabər, eyni zamanda, aşağıdakı determinantlar kimi də nəzərdən keçirilməlidir: (Çəki: 1)

- regionların malik olduğu resursların xarakteri və ərazicə yerləşməsini formalasdıran
 - regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolunu formalasdıran
 - müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsini formalasdıran
 - iqtisadi fəaliyyətin regional hakimiyyət tərəfindən tənzimlənməsi prinsiplərini formalasdıran
 - regionda yerləşmiş bütün sahələrin rəqabət qabiliyyətliliyini formalasdıran
-

Sual: Milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin səviyyəsi asılıdır. (Çəki: 1)

- ölkədə milli və regional rəqabət üstünlüklerinin şərtlərindən
 - ölkədə milli və regional rəqabət üstünlüklerinin mövcudluğundan
 - ölkədə milli və regional rəqabət üstünlüklerinin determinantlarından
 - ölkədə milli və regional rəqabət üstünlüklerinin amilləindən
 - ölkədə milli və regional rəqabət üstünlüklerinin potensialından
-

Sual: Rəqabət üstünlüklerinin milli determinantları formalasdırı: (Çəki: 1)

- regionun iqtisadi inkişafının strateyi məqsədlərini,
- istehsal və sosial infrastrukturların vəziyyətini,

- müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsini,
 - ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri,
 - ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini
-

Sual: Rəqabət üstünlüklerinin regional determinanatlar formalaşdırır : (Çəki: 1)

- regionun iqtisadi inkişafının strateyi məqsədlərini,
 - istehsal və sosial infrastrukturların vəziyyətini,
 - müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsini,
 - ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri,
 - ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini
-

Sual: Rəqabət qabiliyyətliliyi potensialı fərqlidir: (Çəki: 1)

- milli iqtisadiyyatının müxtəlif sahələri üçün
 - milli iqtisadiyyatının müxtəlif regionları üçün
 - milli iqtisadiyyatının müxtəlif iqtisadi agentləri üçün
 - milli iqtisadiyyatının müxtəlif infrastrukturları üçün
 - milli iqtisadiyyatının müxtəlif məhsulları üçün
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Milli iqtisadiyyatın davamlı inkişafının yüksək səviyyəsinə nail olmaq üçün bu qaydalar kateqoriyası olmalıdır: 1)IQTISADI 2) SOSIAL 3) EKOLOJI (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2
 - 2,3
 - 1,3
-

Sual: Davamlı inkişafla əlaqəli dövlət tənzimlənməsi aşağıdakılardan nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünluğu (Çəki: 1)

- 1,2,3
- 1,2
- 2,3
- 2

Sual: davamlı inkişafın meyarlar sisteminin formalasdırılmasının aşağıdakı istiqamətdə təyin edilməsi vacibdir: A) sosial, iqtisadi, ekoloji və institusional bölmələr üzrə təsnifatlaşdırılma B) ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi C)mövcud vəziyyət, ona təsir və reaksiya. (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B,C
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Davamlı inkişafa keçid aşağıdakı prinsipial məsələlərin həllini tələb edir: A)ölkənin hər hansı böhrandan çıxışı prosesində təbii resurs potensialından istifadənin sabitliyinin təmin edilməsini, B)təsərrüfat fəaliyyətinin ekosisteminin tutumluğunu həddində qurulması əsasında məqsədyönlü iqtisadiyyatın strukturunun, siyasi və ictimai tələbin strukturunun dəyişməsini, C) institusional və struktur dəyişikliklərinin aktivləşməsi ilə əlaqədar yeni təsərrüfat modelinin qurulması və idarəetmə metodlarının tətbiqini, D)əhalinin gəlirlərinin davamlı olmasını (Çəki: 1)

- A,C,D
 - A,B,C,D
 - A,B,C
 - B,C
 - A,B,D
-

Sual: Qloballaşma şəraitində davamlı inkişafın təmin edilməsi hansı problemləri həll edir? A) XXI əsrde dünya iqtisadiyyatının inkişafı nəticəsində ekoloji böhranın aradan qaldırılması; B)) Ayrı-ayrı ölkələr üzrə davamlı inkişafı təmin edən amillər və şərtlərin sistemli təhlili; C) Beynəlxalq miqyasda davamlı inkişafın təmin edilməsinin mühüm istiqaməti, davamlı insan inkişafının təmin edilməsi, D) Dünya miqyasında davamlı inkişafın təmin edilməsinin digər istiqaməti sistemin böhranına düşər olmuş ölkələrdə yaranan demoqrafik proseslər; (Çəki: 1)

- A,C,D
 - A,B,C,D
 - A,B,C
 - B,C
 - A,B,D
-

Sual: İqtisadi inkişaf səviyyəsini ifadə etmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur : 1. Adambaşına düşən ÜDM-in həcmi; 2. İqtisadiyyatın strukturu; 3. Əhalinin həyat səviyyəsi və keyfiyyəti. (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Davamlı inkişafla əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - yüksək iqtisadi artıma nail olunmasını; 2. - stabil sosial inkişafa nail olunmasını; 3. - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək texnologiyaları balanslılığının təmin edilməsini; (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ekoloji vəziyyətin sabitliyinin gözlənilməsi; 2. - sosial təyinatlı bazar iqtisadiyyatının formallaşmasını; 3. - enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini; (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ictimai və şəxsi istehlakin strukturunun məqsədyönlü dəyişdirilməsi; 2. - davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması; 3. - davamlı inkişafın səmərəli təbliği formalasdırılması və müvafiq təmsil və öyrədilmə sisteminin yaradılması; (Çəki: 1)

- 1,2,3
- 1,2
- 2,3
- 2

Sual: Davamlı inkişaf indikatorları aşağıdakılardan hesab oluna bilər a. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. b. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi c. Maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

Sual: Davamlı inkişaf indikatorları aşağıdakılardan hesab oluna bilər a. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi b. Azərbaycan biznesində transmilli şirkətlərin fəaliyyətində iştirakı c. Ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - B
-

Sual: Davamlı inkişaf indikatorları aşağıdakılardan hesab oluna bilər a. Maliyyə və real sektorun balanslılığının təmin edilməsi b. Stabil sosial inkişafa nail olunma c. Investisiya mühitinin beynəlxalq reytinqinin qiymətləndirilməsi (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - C
-

Sual: Davamlı inkişaf indikatorları aşağıdakılardan hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. hüquqi əsaslarının yaradılması c. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A
 - C
-

Sual: Davamlı inkişaf indikatorları aşağıdakılardan hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı c. Xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti (Çəki: 1)

- A,C
- A,B

- A,B,C
 A
 B,C
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Xarici iqtisadi təhlükəsizlik formallaşmasının indikatorları: A) makroseviyyədə rəqabət qabiliyyətliliyi B) ölkənin dünya ÜDM-də xüsusi çəkisi C) xarici ölkələrə nisbətən əhalinin həyat səviyəsi, əhalinin həyat səviyyəsinin keyfiyyəti, ölkə biznesinin transmilli şirkətlərinin iştirakı D) makroseviyyədə rəqabətqabiliyyətliliyi, investisiya mühitinin beynəlxalq reytinqinin qiymətləndirilməsi (Çəki: 1)

- A,C
 A,B
 A,B,C
 A,B,C,D
 B,C,D
-

Sual: İqtisadiyyata təhlükə baxımından təsir istiqaməti neçə yerə bölünür və hansılardır? (Çəki: 1)

- 3 yerə:birbaşa və dolayı;
 2 yerə:ictimai və mədəni
 2 yerə:sadə və mürəkkəb;
 3 yerə:iqtisadi və sosial-iqtisadi;
 2 yerə:daxili və xarici;
-

Sual: Təhlükəsizlik kateqoriyasının sadələşdirilmiş strukturu neçə qrupa bölünür? (Çəki: 1)

- 2
 3
 5
 7
 4
-

Sual: İqtisadi təhlükəsizliyin səviyyələrinə aid deyil: (Çəki: 1)

- ekoloji təhlükəsizlik
 Investisiya təhlükəsizliyi
 Vergi təhlükəsizliyi
 Ali iqtisadi təhsil sferasının təhlükəsizliyi

Intelektual təhlükəsizlik

Sual: İqtisadi təhlükəsizlik tərkib hissəsidir: A)milli təhlükəsizliyin B)beynəlxalq təhlükəsizliyin C)regional təhlükəsizliyin D)lokal təhlükəsizliyin (Çəki: 1)

- A
 - A,B
 - A,B,C
 - A,B,C,D
 - B,C,D
-

Sual: Dövlətin iqtisadi təhlükəsizliyi, ilk növbədə, vacibdir. (Çəki: 1)

- siyasetin sosial yönümlüyü, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olması üçün
 - demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün
 - ictimai tələbatın ödənilməsinə nail olmaq üçün
 - İslahatların hərərəfli həyata keçirilməsi üçün
 - dövlətin müstəqilliyinin qorunması üçün
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən neçə göstərici təhlil edilir: (Çəki: 1)

- 55-ə yaxın
 - 25-ə yaxın
 - 45-ə yaxın
 - 35-ə yaxın
 - 15-ə yaxın
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilmir: (Çəki: 1)

- adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi;
 - emaledici sənayenin ümumi məhsulda xüsusi çəkisi;
 - investisiyaların ümumi daxili məhsula nisbəti;
 - sənayenin ümumi məhsulunda yüngül sahənin xüsusi çəkisi;
 - elmi tədqiqatlar, təcrübi konstruktur işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilmir: (Çəki: 1)

- beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
 - əhalinin gəlirləri ilə xərclərinin nisbəti;
 - 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə;
 - beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə;
 - illik inflasiya;
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilmir: (Çəki: 1)

- dövlət borcu, onun ümumi daxili məhsula, bündə gəlirlərinə nisbəti, faizlə;
 - xarici borclar, ümumi daxili məhsula nisbətən, faizlə;
 - əhalinin gəlirlərinin əmək haqqına nisbəti, faizlə;
 - idxlər, ümumi daxili məhsula nisbətən, faizlə;
 - ərzaq məhsullarının idxləri, ümumi ərzaq istehlakına nisbətən, faizlə.
-

Sual: Mənbələrinə görə İqtisadi təhlükələr bölünür: a. Daxili b. Xarici c. Subyektiv d. Obyektiv (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,C,D
 - B,C,D
 - A,B
-

Sual: İnsan fəaliyyətinə təsirinə görə İqtisadi təhlükələr bölünür: a. Daxili b. Xarici c. Subyektiv d. Obyektiv (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,C,D
 - C,D
 - A,B
-

Sual: Yaranma təbiətinə görə İqtisadi təhlükələrə aid deyil: (Çəki: 1)

- Siyasi
 - Kriminal
 - Rəqabət
 - Kontragent
 - Daxili
-

Sual: Təsir obyektiinə görə İqtisadi təhlükələrə aid deyil: (Çəki: 1)

- İnformasiya
 - Maliyyə
 - Heyət
 - İşgüzar reputasiya
 - Kontragent
-

Sual: Gözlənilən zərərin ölçülərinə görə İqtisadi təhlükələrə aid deyil: (Çəki: 1)

- Katastrofik
- Əhəmiyyətli
- Daxili
- Çətinlik yaradan
- Asan həll edilən

Sual: Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur: (Çəki: 1)

- adambaşına düşən nominal və real ÜDM;
 - şəxsi sərəncamda qalan gəlir;
 - ÜDM-də əmək haqqının xüsusi çəkisi;
 - orta aylıq əmək haqqı;
 - real ÜMM
-

Sual: Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur: (Çəki: 1)

- şəxsi yüüm norması;
 - inflasiyanın, işsizliyin səviyyəsi;
 - ÜDM-in illik artımı;
 - sənaye istehsalının artım sürəti;
 - ÜMM artım sürəti;
-

Sual: Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur: (Çəki: 1)

- istehlak mallarının qiymət indeksi;
 - kənd təsərrüfatı məhsullarının qiymət indeksi;
 - dövriyyədə olan əmtəələrin dəyərilə onun pul təminatı;
 - büdcə eksiri;
 - əhalinin sayı;
-

Sual: Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur: (Çəki: 1)

- dövlət borcu;
 - idxlal və ixracın saldosu;
 - milli valyuta məzənnəsi və paritet alıcılıq qabiliyyəti;
 - kölgəli iqtisadiyyatın ÜDM-də xüsusi çəkisi;
 - pensiyaların əhalinin gəlirlərində xüsusi çəkisi;
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	9
Maksimal faiz	9
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Iqtisadi təhlükəsizliyin səviyyəsi hansı amillərlə müəyyən edilir? A) ölkənin yerli və xarici strateji resurslara daxil olma və ərazidə məhsuldar qüvvələrin yerləşdirilməsi ilə əlaqədar geosiyasi və iqtisadi-coğrafi vəziyyəti B) ölkənin hərbi-siyasi gücü, milli

iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb» C) ümumi daxili məhsulun regional və sahə strukturunun parametrləri ölkə əhalisinin həyat keyfiyyətinin, dünya standartları səviyyəsinə çatdırılmasını təmin edən sosial-iqtisadi siyaseti prioriteti D) ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb», ölkə əhalisinin həyat keyfiyyətinin dünya standartlarına çatdırılması (Çəki: 1)

- A,C
 - A,B
 - A,B,C
 - A,B,C,D
 - B,C,D
-

Sual: Dövlətin iqtisadi təhlükəsizliyi dedikdə: (Çəki: 1)

- İlk növbədə iqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, bu milli mənafeləri müdafiə etməyə, yeridilən siyasetin sosial yönümlüyü-nü, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaratsın.
 - ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb», ölkə əhalisinin həyat keyfiyyətinin dünya standartlarına çatdırılması başa düşülür
 - ölkənin yerli və xarici strateji resurslara daxil olma və ərazidə məhsuldar qüvvələrin yerləşdirilməsi ilə əlaqədar geosiyasi və iqtisadi-coğrafi vəziyyəti başa düşülür
 - bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür
 - ictimai tələbatın ödənilməsinə nail olmaq
-

Sual: İqtisadi təhlükəsizlik məsələsinə dövlət : (Çəki: 1)

- özünün inkişaf strategiyasının meyarlarından biri kimi baxır.
 - demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi baxır.
 - ictimai tələbatın ödənilməsinə nail olma kimi baxır.
 - islahatların hərtərəfli həyata keçirilməsi kimi baxır.
 - siyasetin sosial yönümlüyü, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olması kimi baxır.
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası. Ölkələr üzrə müqayisəsi; 2. emaledici sənayenin ümumi məhsulda xüsusi çəkisi; 3. sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi; 4. - investisiyaların ümumi daxili məhsula nisbəti; (Çəki: 1)

- 1,2,3
 - 1,4,2
 - 2,3,4
 - 1,4
 - 1,2,3,4
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - elmi tədqiqatlar, təcrubi konstruktiv işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti; 2. - beynəlxalq standartlara görə müəyyən olmuş yoxsulluğun səviyyəsi; 3. - həyatın orta yaşayış müddəti, il; 4. - 10 faiz ən çox gəlirləri

olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə; (Çəki: 1)

- 1,2,3
 - 1,4,2
 - 2,3,4
 - 1,4
 - 1,2,3,4
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə; 2. - illik inflasiya; 3. - dövlət borcu, onun ümumi daxili məhsula, bündə gəlirlərinə nisbəti, faizlə; (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Xarici iqtisadi təhlükəsizlik milli və beynəlxalq maraqların qovşasında formalaşır və onun indikatorları aşağıdakılardır hesab oluna bilər: 1. Makroseviyyədə rəqabətqabiliyyətliliyi. 2. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı. 3. Xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti 4. Azərbaycan bixnesin transmilli şirkətlərin fəaliyyətində iştirakı 5. Investisiya mühitinin beynəlxalq reytinqinin qiymətləndirilməsi (Çəki: 1)

- hamısı
 - 1,2,4,5
 - 2,3,4
 - 2,3,5
 - heç biri
-

Sual: milli iqtisadi təhlükəsizliyə təsir edən problemlər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolayı yolla təsir edənləri də nəzərə almaq mütləqdir. Belə təhlükələr sırasına aşağıdakıları aid edə bilərik: a. Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması; b. İxracın xammal yönümlü olması; c. Texnika və texnologiyanın idxaldan asılı olması; d. Ölkədən kapitalın kənara axını; (Çəki: 1)

- A,B,C
 - A,B,C,D
 - A,C,D
 - B,C,D
 - A,B
-

Sual: milli iqtisadi təhlükəsizliyə təsir edən problemlər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolayı yolla təsir edənləri də nəzərə almaq mütləqdir. Belə təhlükələr sırasına aşağıdakıları aid edə bilərik: a. Dünya bazarlarında yerli məhsula qarşı ayrı-seçkiliyin qoyulması; b. Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması; c. Dövlətin xarici borcunun yüksək olması; d. Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi; e. Milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsi; (Çəki: 1)

- A,B,C,E

- A,B,C,D,E
- A,C,D
- B,C,D,E
- A,B,C

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təhlükəsizliyinin inkişafının şaquli istiqaməti dedikdə nə başa düşülür? (Çəki: 1)

- cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;
- iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
- elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsi həyata keçirilir;
- ictimai tələbatın ödənilməsinə nail olmaq;
- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;

Sual: İqtisadi təhlükəsizliyinin inkişafının üfuqi istiqaməti dedikdə nə başa düşülür? (Çəki: 1)

- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
- cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;
- ictimai tələbatın ödənilməsinə nail olmaq;
- iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
- elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;

Sual: İqtisadi təhlükəsizliyinin inkişafının siyasi istiqaməti dedikdə nə başa düşülür? (Çəki: 1)

- ictimai tələbatın ödənilməsinə nail olmaq;
- elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;
- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
- iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;

- cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;

BÖLƏM: 1201

Ad	1201
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Açıq tipdə tədbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Milli iqtisadi tarazlıq və xarici dünya 2. İstehsal və istehlak arasında tarazlıq mexanizmi 3. Kapitalın gəlirə və gəlirin kapitala çevrilməsi mexanizmi (Çəki: 1)

- 1,2,3
 1,2
 2
 2,3
 1,3

Sual: Qapalı tipdə tədbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Kəmiyyət ölçüsünə yatmayan mexanizmlər 2. Kəmiyyət ölçüsünə yatan mexanizmlər 3. Milli iqtisadi tarazlıq və xarici dünya (Çəki: 1)

- 1,2,
 1
 2
 1,2,3
 1,3

Sual: əsasən bu məhsulların ixracı və idxləi dövlət nəzarəti ilə həyata keçirilmir : (Çəki: 1)

- silah və hərbi texnika
 partlayıcı maddələr və radioaktiv materiallar
 narkotik , psixotrop maddələr və kimyəvi zəhərlər
 silahların və hərbi texnikanın yaradılması üçün texnologiyalar, materiallar və avadanlıqlar
 xalq istehlakı malları

Sual: Dövlətin iqtisadi siyastində proteksionizm nədir? (Çəki: 1)

- millətçilik ideologiyası
 şovenistlik ideologiyası
 milli iqtisadi maraqların qorunması
 dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək
 dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək

Sual: Xarici iqtisadi əlaqələr aşağıdakı istiqamətlərdə reallaşdırılır: 1)Ticarət sahəsində 2)Xidmət və informasiya sahəsində 3)Maliyyə sahəsində 4)İnvestisiya sahəsində (Çəki: 1)

- 1,2,3,4
 - 1,2,4
 - 2,3
 - 2,4
 - 1,3
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: qloballaşma milli iqtisadi sistemin əsaslarına və rəqabət üstünlüklerinə güclü təsir göstərir. Bu proses əsasən aşağıdakı istiqamətlərdə baş verir. 1)milli rəqabət üstünlükleri beynəlxalq meyarların güclü təsirinə məruz qalır. 2)liberal prinsiplərlə himayədar siyaset arasında ziddiyətli proseslər baş verir. 3) Investisiya mühiti güclü təsirə məruz qalır (Çəki: 1)

- 2
 - 1,2
 - 1,2,3
 - 3
 - 1,3
-

Sual: Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatı tənzimlənmir: (Çəki: 1)

- rezidentlərin öz vəsaiti hesabına idxal;
 - Nazirlər Kabinetinə tərəfindən aparılan idxal əməliyyatları;
 - Nazirlər Kabinetinə tərəfindən aparılan ixrac əməliyyatları;
 - müvafiq dövlət orqanlarından rəy və ya lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları;
 - beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.
-

Sual: Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları tənzimlənmir: (Çəki: 1)

- müvəqqəti ixrac əməliyyatları;
 - barter əməliyyatları;
 - kooperasiya əməliyyatları;
 - beynəlxalq əməliyyatlar;
 - konsiqnasiya yolu ilə ixrac əməliyyatları;
-

Sual: Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları sərbəst həyata keçirilir: (Çəki: 1)

- Azərbaycan Respublikasında istehsal olunan malların ixracı
 - Azərbaycan Respublikasında emal olunan malların ixracı
 - kredit ixracı
 - reeksport (təkrar ixrac)
 - psixotrop maddələrin ixracı
-

Sual: Millətlərin beynəlxalq iqtisadi mövqeinə təsir göstərir. A)milli iqtisadiyyatın inkişaf səviyyəsi, B)milli iqtisadiyyatın strukturu, C)iqtisadi qüdrəti D) geo-siyasi yeri (Çəki: 1)

- A,B,C
 - B,C,D
 - A,B
 - C,D
 - A,B,C,D
-

Sual: Beynəlxalq münasibətlərdə millətin mövqeyini fərqləndirir. A) millətlərin əmtəə və xidmətlər sahəsində tələb və təkliflərini müəyyən edən milli gəlirdən və istehsalın həcmindən asılılığı B)bu və ya digər ölkənin milli varlığının həcmi C)əmtələrin, xidmətlərin və kapitalların idxal və ixraç həcmi D)iqtisadiyyatın strukturu (Çəki: 1)

- A,B,C
 - B,C,D
 - A,B
 - C,D
 - A,B,C,D
-

Sual: BMT-nin tədqiqatlarında maraqlı nəticələrinə əsasən inkişaf etmiş və sənaye ölkələrə aid deyil: (Çəki: 1)

- dünya ixracında və idxalında birinci yer tuturlar.
 - başlıça olaraq xammal və ərzaq məhsulları idxal edərək hazır məhsulu ixraç
 - fraxtdan (dəniz ticarətindən), sığortadan və başqa bu çür xidmətlərdən qazancın hamısı onların payına düşür.
 - investisiyalarından daha çox gəlir götürürlər
 - ölkələr borç alanlar və borçlular rolunda çıxış edirlər
-

Sual: Əmtələrin, xidmətlərin və kapitalların idxal və ixraç həcmi və tərkibi asılıdır. (Çəki: 1)

- iqtisadiyyatın strukturundan
 - əmtəə və xidmətlərin dəyərindən
 - idxalın (ixraçın) milli gəlirə nisbətindən
 - xaricdən daxil olan əmtəə və xidmətlərin dəyərindən
 - ölkədə fəaliyyət göstərən iqtisadi qaydaların xüsusiyyətlərindən
-

Sual: Milli iqtisadiyyatın strukturunun beynəlxalq ticarətə təsirinin iqtisadi təhlili zamanı aşağıdakı göstərişidən istifadə etmək olmaz: (Çəki: 1)

- millətlərin beynəlxalq ticarətdən asılılıq əmsali-ölkə daxilində istehlak olunan əmtəə və xidmətlərin dəyərinin xaricdən daxil olan əmtəə və xidmətlərin dəyərinə nisbəti;
 - idxal və ixraca meyillik-idxlənin (ixracın) milli gəlirə nisbəti;
 - idxala meyilliyyin marjinallığı (son həddi) – əlavə idxalın artımının milli gəlir artımına nisbəti;
 - idxal və ixracın qiymət və gəlirlərə nisbətdə elastikliyi - idxal və ixracın qiymət və gəlirlərin nisbi enib qalxmasından asillliği.
 - əhalinin gəlirləri ilə xərclərinin nisbəti;
-

Sual: Millətlərin beynəlxalq münasibətlərdə iştirakı həyata keçirilir A) müxtəlif formalarda B) müxtəlif vasitələrlə C) müxtəlif göstəricilərlə (Çəki: 1)

- A, C
 - B,C
 - A,B
 - C
 - A
-

Sual: Dövlətin iqtisadi fəaliyyətə təsiri prinsipləri dövlətin aşağıdakı iqtisadi siyasətlərində reallaşır. A)investisiya, valyuta və bündə siyasetində B)ticarət, valyuta və maliyyə siyasetində C) ticarət, fiskal və monetar siyasetində (Çəki: 1)

- A, C
 - B,C
 - A,B
 - B
 - A
-

Sual: Valyuta siyasetinin xarakteri asılıdır. A)Valyuta ehtiyatlarının həcmindən B)beynəlxalq vəziyyətdən C)dövlətin quruluşu modelindən (Çəki: 1)

- A,B
 - B,C
 - A,C
 - C
 - A,B,C
-

Sual: Dövlətin maliyyə siyaseti ibarətdir kapitalların və uzunmüddətli investisiyaların (faiz stavkaları, birbaşa borçlar və s.) A)beynəlxalq hərəkətinə təsir göstərməkdən B)beynəlxalq vəziyyətdən C)dövlətin quruluşu modelindən (Çəki: 1)

- A,B
 - B,C
 - A,C
 - A
 - A,B,C
-

Sual: Milli iqtisadiyyatın hakim mövqə tutma dərəcəsi aşağıdakı amillərdən asılıdır: A) mallara və xidmətlərə dönyanın tələb və təklifdə onun iştirakı miqyasını müəyyən edən ölkənin ölçüsü; B) həmin dövlətdə strateji xarakterə malik iqtisadiyyat sahələrinin miqdarı;

C) beynəlxalq ticarətdə dövlətin danişiq mövqeyi nəzərdən gücü; D) dövlətin alyuta ehtiyatlarının həcmi; (Çəki: 1)

- A,B,D
 - B,C
 - A,C
 - A,D
 - A,B,C
-

Sual: Milli iqtisadiyyatın hakim mövqeyə çıxarılması kanalları və formaları kimi aşağıdakı əlamətləri götürmək olar: A) hakim mövqe tutan iqtisadiyyat özünəməxsus dəyişikliklərlə başqa ölkələrin iqtisadiyyatında dəyişikliklərə təhrik edir. B) hakim mövqe tutan iqtisadiyyat öz tələb və təklifləri vasitəsilə beynəlxalq ticarətə təsir edir; C) hakim mövqe tutan iqtisadiyyat Ümumdünya ticarət təşkilatı (ÜTT) tipində beynəlxalq ticarət təşkilatları vasitəsilə dünya ticarətinin təşkili şərtlərinin müəyyən edilməsində iştirak edir; D) hakim mövqe tutan iqtisadiyyat Beynəlxalq Valyuta Fondu (BVF) təşkilatı vasitəsilə dünya ticarətinin təşkili şərtlərinin müəyyən edilməsində iştirak edir; (Çəki: 1)

- A,B,D
 - B,C
 - A,C
 - A,D
 - A,B,C
-

Sual: Ölkənin tədiyyə balanslarının təkamülü dövrü aşağıdakı mərhələləri (fazaları) keçir: A)gəncborçlu B)yaşlı borçlu C)kamil borçlu D)gənc kreditor E)yaşlı kreditor K)kamil kreditor (Çəki: 1)

- D,E,K
 - A,B
 - heç biri
 - hamısı
 - A,B,C
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Liberal prinsiplərlə himayədar siyaset arasında ziddiyyətli proseslər baş verir: (Çəki: 1)

- bir tərəfdən ölkə milli iqtisadi təhlükəsizlik prinsiplərini gözləyir (daxili bazarı və milli istehsalı qorunmalı), digər tərəfdən liberal prinsiplər əsasında dünya iqtisadiyyatına qovuşur
- milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirir
- təbii resurslarla ölkənin iqtisadi birliyinin həm milli iqtisadiyyatın formallaşmasında

həm də məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşdirilməsinə çalışır

- rayonun, ölkənin, ölkə qruplarının, ya bütün dünyanın və ya onun müəyyən hissəsinin – istehsal sahələri və növləri təsərrüfatını öyrənir
 - maliyyə və real sektorun balanslılığını təmin edir
-

Sual: İnkışaf etmiş ölkələrin tarixi təcrübəsi göstərir ki, qloballaşmada milli iqtisadiyyatın davamlı inkışafının təmin edilməsinin zəruri şərtidir: A)milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyin təmin edilməsi, B)səmərəliliyin təmin edilməsi, C)iqtisadi təhlükəsizliyin təmin edilməsi D)sabitliyin təmin edilməsi (Çəki: 1)

- A,B
 - B,C,D
 - A,B,C
 - C,D
 - B,C
-

Sual: respublikamızda milli iqtisadiyyatın daxili və xarici bölmələrinin optimal əlaqəsinin təmin edilməsi vəzifələri uğurla həyata keçirmək üçün zəruridir: A)resurs potensialı indiki və gələcək nəsillərin maraqları nəzərə alınmaqla səmərəli istifadə olunmalıdır B) xarici iqtisadi fəaliyyətə nəzarət etmir, onun istiqamətləndirmir C)innovasiyalı davamlı inkişaf modelinə keçid üçün zəruri iqtisadi, texniki-texnoloji, təşkilati potensialı formalaşdırmaq D)milli rəqabət strategiyası formalaşdırmaq (Çəki: 1)

- A,B,C
 - B,C,D
 - A,C,D
 - C,D
 - B,C
-

Sual: Iqtisadi qaydanın aşağıdakı əsas istiqamətini ayıırlar: A)iri iqtisadi qruplaşmalarının fəaliyyəti B)dövlətin iqtisadi fəaliyyətə təsiri prinsipləri C) iqtisadiyyatın hakim mövqe tutma dərəcəsi (Çəki: 1)

- A, C
 - B,C
 - A,B
 - C
 - A
-

Sual: Iqtisadi siyasetin istiqaməti dövlətin yerinə yetirdiyi əsas funksiyalardan asılı olan dövlət qurukuluğu modeli müəyyən edir: A)Qüvvədə olan institusional sistemdə nəzərdə tutulmuş qaydaları qoruyub saxlamağa yönəlmüş mühafizə B) Dövlətdə strateji xarakterə malik iqtisadiyyat sahələrinin miqdarı ilə bağlı olan C)İctimai nemətlər istehsalı ilə bağlı olan (Çəki: 1)

- A,B
 - B,C
 - A,C
 - C
 - A,B,C
-

Sual: bu və ya digər ölkənin milli iqtisadiyyatı və dünya iqtisadi sisteminin qarşılıqlı münasibətləri sistemində problemi: A)ÜTT-na daxil olanda ölkənin qanunları ÜTT-nin normalarını təmin etməlidir. B)ÜTT-na daxil olmaq istəyən ölkədə iqtisadi fəaliyyəti təsdiq edən bütün əsas institutlara yenidən baxılmalıdır. C) ÜTT-yə daxil olmasının bir dəfə razılaşdırılmış şərtləri dəyişdirmək olar (Çəki: 1)

- A,B
 - B,C
 - A,C
 - A
 - B
-

Sual: ÜTT-ə daxil olmadan qazanc; A) ÜTT-nin qəbul etdiyi ticarətin hüquqi reqlament sisteminə daxil olması hesabına haqsız rəqabətdən müdafiə hüququnu əldə etmək; B)idxalın genişlənməsinin güclənməsi və onun nəticəsi olaraq rəqabətə davamsız sahələrin və müəssisələrin ifası; C) özlərinin milli mənafelərini nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək; D)yerli məhsulların xarici bazarlara çıxışı üçün yaxşı şəraiti əldə etmək; (Çəki: 1)

- A,B,D
 - B,C,D
 - A,C
 - A,D
 - A,B,C
-

Sual: ÜTT-ə daxil olmadan qazanc; A) özlərinin rəqabətə davamlılıqlarını yüksəltməkdə yerli müəssisələrinin struktur islahatlarını və güclərini aktivləşdirmək; B)beynəlxalq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq, investisiya iqlimini yaxşılaşdırmaq; C)bazarına daxil olmanın liberallaşdırması və yerli istehsalçıların oradan səxişdirilməsi ilə əlaqədar sosial xərçlərin həcminin artması D)ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti və büdcəyə daxil olmaların azalması; (Çəki: 1)

- A,B,D
 - B,C,D
 - A,B
 - A,D
 - A,B,C
-

Sual: Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə, yəni onun hakim qruplaşmalarına birləşməsi yalnız : A) ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti və büdcəyə daxil olmaların azalması əsasında həyata keçirilə bilər. B) iqtisadi və siyasi qaydaların oxşarlığı və bu qruplaşmaların müəyyən şərtlərlə birləşən ölkələrin qəbuluna marağı əsasında həyata keçirilə bilər. C) bazarına daxil olmanın liberallaşdırması və yerli istehsalçıların oradan səxişdirilməsi ilə əlaqədar sosial xərçlərin həcminin artması əsasında həyata keçirilə bilər. (Çəki: 1)

- A,B
 - B,C
 - B
 - A
 - C
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət pul-kredit siyasetindən nə vaxt istifadə edir? (Çəki: 1)

- inflyasiyanın səviyyəsini tənzimləməmək üçün;
- ölkədə iqtisadi artımın və məşgulluğun tənzimlənməməsi üçün;
- iqtisadiyyatda lazımı pul kütłəsini təmin etmək və tənzimləmək üçün;
- əmək haqqlarının endirilməsi üçün;
- inflyasiya səviyyəsinin maksimuma qalxması üçün;

Sual: Dövlətin pul-kredit siyasetini təşkil edir? (Çəki: 1)

- həmin sahədə dövlət tədbirlərinin məcmuu;
- bu siyaset uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;
- investisiya ilə tələb arasındaki balanslığı pozur;
- əhalinin real gəlirlərinin daha yüksək templə azalmasını təşkil edir;
- orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;

Sual: Dövlətin pul-kredit siyaseti bütçə və vergi siyasetlərindən necə fərqlənir? (Çəki: 1)

- bu siyaset bütçə və vergi siyasetindən elə də fərqlənmir;
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasına görə;
- ölkədə iqtisadi artımın və məşgulluğun tənzimlənməsinə görə;
- əmək haqqlarının artırılmasına stimul yaradır;
- iqtisadi konyukturanın tənzimlənməsində istifadə edilən tənzimləmə alətidir;

Sual: Pul-kredit siyaseti öz əksini hansı tədbirlərdə tapır? (Çəki: 1)

- iqtisadi və siyasi məqsədlərin reallaşdırılmasına yönəldilən tədbirlərdə tapır;
- əhalinin real gəlirlərinin daha yüksək templə azalması tədbirlərində tapır;
- bu siyaset özünü uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunun azalması tədbirlərində tapır;
- əmək haqqlarının endirilməsi tədbirlərində tapır;
- inflyasiya səviyyəsinin yüksəldilməsi tədbirlərində tapır;

Sual: Pul-kredit siyasetinin əsas vəzifələrinə aid deyil? (Çəki: 1)

- iqtisadi konyukturanı tənzimləmək;
- inflyasiya ilə mübarizə aparmaq;
- ölkənin müsbət tədiyyə balansına nail olmaq;
- milli valyutanın məzənnəsi aparıcı dövlətlərin dönerli valyutalarına nisbətən

tənzimləmək;

- ölkənin mənfi tədiyyə balansına nail olmaq;
-

Sual: Pul-kredit siyasetinin əsas istiqaməti nədir? (Çəki: 1)

- orta yaşayış səviyyəsinin təmin olunması mümkinlüyü azaldır;
 - əhalinin real gəlirlərinin daha yüksək templə azalmasını təşkil edir;
 - bu siyaset uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;
 - investisiya ilə tələb ara-sındakı balanslığı pozur;
 - kredit və pul emissiyasını stimullaşdırmaq və yaxud da onların hərəkətini məhdudlaşdırmaqdır;
-

Sual: Bazar iqtisadiyyatı şəraitində kredit neçə formada olur və hansılardır? (Çəki: 1)

- 3 formada: ümumi, xüsusi və bank kreditləri;
 - 2 formada: makro və mikro kreditlər;
 - 2 formada: sadə və mürəkkəb kreditlər;
 - 2 formada: kommersiya və bank kreditləri;
 - 3 formada: maliyyə, ticarət və makro kreditlər;
-

Sual: Kommersiya krediti dedikdə nə başa düşülür? (Çəki: 1)

- inflyasiya səviyəsinin minimuma endi-rilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
 - bu kreditin elə formasıdır ki, bir müəssisə digər müəssisəyə malını satmağa verir;
 - ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir;
 - bütünlükdə borc kapitalına təsir göstərməkdir;
 - ölkədə iqtisadi artımın və məşgulluğun tənzimlənməsidir;
-

Sual: Bank kreditləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir
 - bu kreditlər xüsusi kredit idarələri vasitəsilə verilən borclardır;
 - inflyasiya səviyəsinin minimuma endi-rilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
 - ölkədə iqtisadi artımın və məşgulluğun tənzimlənməsidir;
 - burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
-

Sual: Dövlətin pul-kredit siyasetinin həyata keçirilməsi hansı metodlar əsasında aparılır? (Çəki: 1)

- ümumi və selektiv metodlar;
 - sadə və mürəkkəb metodlar;
 - ümumi və xüsusi metodlar;
 - sadə və selektiv metodlar;
 - xüsusi və selektiv metodlar;
-

Sual: Ümumi metodlar necə izah edilir? (Çəki: 1)

- bu metod ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir;
 - inflasiya səviyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
 - burada məqsəd bütünlükdə əsas kapitala təsir göstərməkdir;
 - burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
 - inflasiya səviyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
-

Sual: Selektiv metodlar necə izah edilir? (Çəki: 1)

- ölkədə iqtisadi artımın və məşgulluğun tənzimlənməsidir;
 - burada məqsəd bütünlükdə əsas kapitala təsir göstərməkdir;
 - inflasiya səviyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
 - burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
 - bu metod ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir
-

Sual: Kommersiya kreditinin əsas əlaməti nə sayılır? (Çəki: 1)

- bu kreditin əsas əlaməti qiymətli kağız sayılır;
 - bu kreditin əsas əlaməti faiz sayılır;
 - bu kreditin əsas əlaməti veksel sayılır;
 - bu kreditin əsas əlaməti əsas kapital;
 - bu kreditin əsas əlaməti borc kapitalı sayılır;
-

Sual: Pul-kredit siyasetinin son məqsədi dedikdə nə başa düşülür? (Çəki: 1)

- inflasiya səviyəsinin maksimum qalxması başa düşülür;
 - orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;
 - investisiya ilə tələb ara-sındakı balansın pozulmasıdır;
 - Əhalinin real gəlirlərinin daha yüksək templə azalması başa düşülür;
 - qiymətlərin sabitliyinin, tam məşgulluğun, istehsalın real həcmının artmasının, sabit tədiyyə balansının təmin olunmasından ibarətdir;
-

Sual: Azərbaycan Respublikasının Milli Bankının pul-kredit siyasetinin əsas vəzifəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkəmizdə uzunmüddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;
 - ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu qoruyub saxlamaqdan ibarətdir;
 - ölkəmizdə əhalinin real gəlirlərinin daha yüksək templə azalmasını təşkil edir;
 - ölkəmizdə orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;
 - ölkəmizdə inflasiya səviyəsinin maksimum qalxması başa düşülür;
-

Sual: Vergilər neçə yerə bölündür və hansılardır? (Çəki: 1)

- 2 yerə:müstəqim və dolayı vergilər;
- 2 yerə:bələdiyyə və yerli vergilər;
- 3 yerə:ümumi, xüsusi və birbaşa vergilər;

- 2 yerə:sadə və mürəkkəb vergilər;
 - 2 yerə:dövlət və özəl vergilər;
-

Sual: Müstəqim vergilərə daxil olan variantı seçin? (Çəki: 1)

- vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, firmaların mənfəətindən tutulan vergilər və torpaq vergisi, sosial vergilər daxildir;
 - koorporasiyaların mənfəətindən tutulan vergilər, daşınmaz əmlak vəqiyəməli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergilər daxildir;
 - bu vergilər əmtəə və xidmətlərin qiymətinə daxil edilir və əlavə dəyər vergisi, aksizləri və gömrük vergilərini və s. daxildir;
 - buraya sosial vergilər, gömrük vergiləri, torpaq vergisi və s. daxildir;
 - sosial sığorta ayırmaları, əlavə dəyər vergisi və s. daxildir;
-

Sual: Dolayı vergilərə aid olan variantı seçin? (Çəki: 1)

- koorporasiyaların mənfəətindən tutulan vergilər, daşınmaz əmlak vəqiyəməli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergilər daxildir;
 - sosial sığorta ayırmaları, əlavə dəyər vergisi və s. daxildir;
 - bu vergilər əmtəə və xidmətlərin qiymətinə daxil edilir və əlavə dəyər vergisi, aksizləri və gömrük vergilərini və s. daxildir;
 - vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, firmaların mənfəətindən tutulan vergilər və torpaq vergisi, social vergilər daxildir;
 - buraya sosial vergilər, gömrük vergiləri, torpaq vergisi və s. daxildir;
-

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkədə hansı vergilər müəyyən edilmişdir? (Çəki: 1)

- dövlət və bələdiyyə vergiləri;
 - ümumi və xüsusi vergilər;
 - birbaşa və dolayı vergilər;
 - dövlət, yerli vergilər və Muxtar Respublika vergiləri;
 - bütün vergilər;
-

Sual: Bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusunu nə xarakterizə edir? (Çəki: 1)

- əmək ehtiyatı
 - iqtisadi potensial
 - makroiqtisadi göstəricilər
 - məhsuldar qüvvələr
 - istehsal resursları
-

Sual: Hansı potensialın qiymətləndirilməsi onun istifadəsinin səmərəliliyinin təhlilinə əsaslanır: (Çəki: 1)

- elm və intellektual potensial
- əmək resursları potensialı
- ehtiyat potensialı
- maliyyə resursları potensialı
- informasiya potensialı

Sual: Təbii resurslar istifadə olunan və ya olunmayan....? Nöqtələrin yerinə buraxılmış fikri tamamlayın: (Çəki: 1)

- təbii komponentdir
 - təbii aqro-iqlim ehtiyatlarıdır
 - təbii mühit
 - təbii istehsal
 - təbii potensialdır
-

Sual: Hansı resurslar bu və ya digər regionda sahibkarlıq fəaliyyətinin inkişafı üçün məqsədönlü kateqoriya hesab olunur? (Çəki: 1)

- əmək resursları
 - insan resursları
 - maliyyə resursları
 - təbii resurslar
 - iqtisadi resurslar
-

Sual: Bu söz latın sözü olub «geyindirmək» mənasını ifadə edir? (Çəki: 1)

- innovasiya
 - kapital
 - investisiya
 - inkasso
 - disproporsiya
-

Sual: İnvestisiya hansı subyektlər tərəfindən həyata keçirilir? I dövlət, II fərdi istehlakçılar, III xüsusi kompaniyalar, IV iqtisadi agentlər, V ayrı-ayrı sahibkarlar (Çəki: 1)

- I, III, V
 - II, IV, V
 - I, II, IV
 - III, IV, V
 - I, II, III
-

Sual:istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir, nöqtələrin yerinə buraxılmış fikri tamamlayın: (Çəki: 1)

- iqtisadi investisiyalar
 - infrastruktur təyinatlı investisiyalar
 - xüsusi investisiyalar
 - dövlət investisiyaları
 - istehsal təyinatlı investisiyalar
-

Sual: İnfrastruktur təyinatlı investisiyalar bölünür: I sosial-sabit kapital qoyuluşları, II daxili kapital qoyuluşları, III əhaliyə göstərilən xidmət təyinatlı investisiyalar, IV institutsional investisiyalar, V insan resurslarına yönəldilən kapital qoyuluşları (Çəki: 1)

- I, II, III
- I, III, V

- III, IV, V
 - I, IV, V
 - II, III, IV
-

Sual: Hansı növ investisiyalar bilavasitə dövlət tərəfindən həyata keçiriləcək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir? (Çəki: 1)

- daxili investisiyalar
 - infrastruktur təyinatlı investisiyalar
 - sosial sabit investisiyalar
 - xarici investisiyalar
 - bütün cavablar doğrudur
-

Sual: Hansı növ investisiyalar iqtisadiyyatda mövcud olan qurumların təşkili və onun idarə olunması strukturunun təkmilləşdirilməsinə yönəldilir: (Çəki: 1)

- daxili investisiyalar
 - institutsiional investisiyalar
 - xarici investisiyalar
 - sosial sabit investisiyalar
 - infrastruktur təyinatlı investisiyalar
-

Sual: İnvestisiya təsir göstərən amillər içərisində fərqləndirilir? I ideoloji, II siyasi, III infrastruktur, IV iqtisadi, V sosial mədəni amil. (Çəki: 1)

- I, III, V
 - II, IV, V
 - I, II, III
 - III, IV, V
 - II, III, IV
-

Sual: İnvestisiyaya təsir göstərən amillər içərisində hansı amil beynəlxalq səviyyədə gedən prosesləri, coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən ölkənin investisiya mühitinə dolayı yolla təsirini tənzimləyir? (Çəki: 1)

- siyasi amil
 - regional amil
 - qlobal amil
 - sosial-mədəni amil
 - hüquqi amillər
-

Sual: Aşağıda göstərilənlərdən hansı hər bir ölkədə dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktına əsaslanır? (Çəki: 1)

- investisiya amili
 - investisiya mahiyəti
 - investisiya mühiti
 - investisiya sahəsi
 - investisiya vəsaiti
-

Sual: İnnovasiyalar hansı sahələr üzrə istiqamətləndirilir? I subyektlər üzrə, II obyektlər üzrə, III ETT üzrə, IV yenilik səviyyəsi üzrə, V istehsal sahəsi üzrə, IV yayılma sferası üzrə (Çəki: 1)

- I, III, V
 - II, III, VI
 - I, V, VI
 - II, IV, VI
 - IV, V, VI
-

Sual: İnnovasiyanın yenilik səviyyəsi üzrə səciyyələndirilməsində aşağıdakı amillərdən hansına bölünür? I dini, II idarəetmə, III bazis, IV saxta innovasiyalar, VII dövrü təşkil edən əhəmiyyətli sahələr, VIII nöqtəvi, IX antiinovasiyalar, X köhnəlmış sistemin yaxşılaşdırılması (Çəki: 1)

- I, VII, VIII, IX, X
 - III, VI, VII, IX, X
 - II, IV, VI, VIII, X
 - I, II, III, IV, V
 - III, V, VII, IX, X
-

Sual: İnvestisiyanın əsas subyekti nədir? (Çəki: 1)

- dövlət və özəl bölmələr;
 - xarici və yerli şirkətlər;
 - dövlət və xüsusi sahibkarlıq;
 - özəl bölmələr və amortizasiya fondu;
 - müəssisələr, idarələr və təşkilatlar;
-

Sual: İnvestisiyalar neçə forma üzrə yerinə yetirilir və hansılardır? (Çəki: 1)

- 3 forma: dövlət, özəl və yerli investisiyalar;
 - 2 forma: dövlət və xüsusi investisiyalar;
 - formaya bölünmürlər;
 - 2 forma: yerli və xarici investisiyalar;
 - 3 forma: natural, lokal və dövlət investisiyaları;
-

Sual: Dövlət investisiyaları necə həyata keçirilir? (Çəki: 1)

- vergilər, dövlət müəssisələrinin mənfəəti, daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir;
 - bölmənəz xüsusi mənfəət, amortizasiya fondu, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
 - dövlət müəssisələrinin mənfəəti, amortizasiya fondu, digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
 - vergilər, bölmənəz xüsusi mənfəət, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
 - daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər, amortizasiya fondu hesabına həyata keçirilir
-

Sual: Xüsusi investisiyalar necə həyata keçirilir? (Çəki: 1)

- daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər, amortizasiya fondu hesabına həyata keçirilir;
 - dövlət müəssisələrinin mənfəəti, amortizasiya fondu, digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
 - vergilər, bölünməz xüsusi mənfəət, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
 - vergilər, dövlət müəssisələrinin mənfəəti, daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir;
 - bölünməz xüsusi mənfəət, amortizasiya fondu, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
-

Sual: İstehsal təyinatlı investisiyalar nədir? (Çəki: 1)

- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
 - bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
 - iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
 - müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
-

Sual: İnfrastruktur təyinatlı investisiyalar nədir? (Çəki: 1)

- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
 - dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
 - iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
-

Sual: Sosial sabit investisiyalar nədir? (Çəki: 1)

- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
 - bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
 - müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
-

Ad	1302
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnsan resurslarına yöneldilən kapital qoyuluşları nədir? (Çəki: 1)

- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;

Sual: İnstıtusional investisiyalar nədir? (Çəki: 1)

- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;

Sual: İnvestisiya mühiti nədir? (Çəki: 1)

- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla infliyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
- ökənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- ölkə əhalisinin xarici kapitala cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatlılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;

Sual: Siyasi amil dedikdə nə başa düşülür? (Çəki: 1)

- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla infliyasiyanın səviyyəsi, milli

valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;

- ökənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- ölkə əhalisinin xarici kapitala cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;

Sual: İqtisadi amil dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkə əhalisinin xarici kapitala cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;
 - iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
 - hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
 - beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
 - ökənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
-

Sual: Sosial mədəni amil dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkə əhalisinin xarici kapitala cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;
 - hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
 - beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
 - iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
 - ökənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
-

Sual: Qlobal amil dedikdə nə başa düşülür? (Çəki: 1)

- iqtisadiyyatda mövcud olan qrupların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
 - iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
 - beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən ökənin investisiya mühitinə dolayı yolla təsirini tənzimləyir;
 - ökənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
 - hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
-

Sual: İnvesiyisiya fəaliyyəti aşağıdakı variantlardan hansında sahələr üzrə həyata keçirilmir? (Çəki: 1)

- daşınan və daşınmaz əmlak;
- pul vəsaiti, kreditlər, məqsədli bank əmanətləri, səhmlər və digər qiymətli kağızlar;
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi təcrübə və digər intellektual sərvətlər;
- istehsal növünün təşkili üçün zəruri olan texniki sənədləşdirmə və istehsala tətbiq edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- müəyyən qaydada rəsmiləşdirilməmiş elmi təcrübə və istehsalın təşkilində zəruri olmayan texniki sənədləşdirmə;

Sual: Daxili investisiya mənbələrinin tərkibinə daxil olmayan variantı seçin? (Çəki: 1)

- büdcədənkənar fondların vəsaiti;
 - şəxsi vəsaitlər;
 - beynəlxalq təşkilatların maliyyə vəsaitləri;
 - qrantlar;
 - texniki yardımalar;
-

Sual: İnvestisiya prosesi dedikdə nə başa düşülür? (Çəki: 1)

- investisiya qoyuluşlarının və onların həyata keçirilməsi ilə bütün proseslərin məcmusu başa düşülür;
 - hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
 - hər bir ölkədə dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktlarıdır;
 - istehsalata və sosial sahələrə istiqamətləndirilməmiş investisiya fəaliyyəti hesab olunur;
 - qeyri-dövlət, dövlət, fiziki şəxslər tərəfindən həyata keçirilməyən investisiya fəaliyyətidir;
-

Sual: Daxili investisiya mənbələrinə daxil deyil? (Çəki: 1)

- bank krediti;
 - dövlətlərarası kredit;
 - ticarət kapitalı;
 - qrantlar;
 - beynəlxalq təşkilatların maliyyə vəsaitləri;
-

Sual: İnnovasiya dedikdə nə başa düşülür? (Çəki: 1)

- beynəlxalq səiyyədə gedən proseslərin coğraf dəyişiklikləri, təbii hadisələrin təsirindən formalasır;
 - iqtisadiyyatın inkişafının səmərəliliyinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artmasının əsas amilidir;
 - hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
 - müəyyən məqsəd üzün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
 - istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
-

Sual: İnnovasiya neçə sahə üzrə istiqamətləndirilir və hansılardır? (Çəki: 1)

- 2 sahə: iqtisadi və siyasi sahələr;
 - 3 sahə: ictimai, mədəni və mənəvi sahələr üzrə;
 - 3 sahə: obyekt, yenilik səviyyəsi, yayılma sferası üzrə;
 - 2 sahə: elm və mədəniyyət sahələri üzrə;
 - 3 sahə: dini, hüquqi və təhsil sferası üzrə;
-

Sual: İnnovasiyanın obyekt sahələrinə daxil deyil? (Çəki: 1)

- mili, regional, lokal sahələr;
- hərbi, idarəetmə, iqtisadi sahələr;

- təşkilati istehsal, ekoloji, mənəvi sferalar
 - texnoloji, hüquq, sosial-iqtisadi sahələr;
 - idarəetmə, istehsal, texnoloji sahələr;
-

Sual: İnnovasiyanın obyekt sahələrinə daxil olan variantı seçin? (Çəki: 1)

- elm, qlobal, hərbi sahələr;
 - mədəniyyət, milli, etika;
 - ideologiya, regional, texnoloji;
 - etika, lokal, elm sahələri;
 - ekoloji, iqtisadi, hərbi, ekoloji sahələr;
-

Sual: Mənəvi sfera öz daxilində aşağıdakılardan hansına bölünmür? (Çəki: 1)

- elm, təhsil, qlobal;
 - milli, regional, lokal;
 - etika, elm, milli;
 - dini, ideologiya, nöqtəvi;
 - mədəniyyət, nöqtəvi, lokal;
-

Sual: İnnovasiyanın yenilik səviyyəsinə daxil deyil? (Çəki: 1)

- bazis, mikroinnovasiyalar;
 - saxta innovasiyalar, antiinnovasiyalar;
 - dövrü təşkil edən əhəmiyyətli sahələr;
 - iqtisadi, sosial-iqtisadi, mənəvi sferalar;
 - təkmilləşdirilmiş, yaxşılaşdırılmış sahələr;
-

Sual: İnnovasiyanın yayılma sferasına daxildir? (Çəki: 1)

- milli, nöqtəvi, lokal, qlobal, regional;
 - iqtisadi, siyasi, sosial-iqtisadi, mənəvi;
 - texnoloji, ideologiya, hərbi, hüquq;
 - təşkilati istehsal, ekoloji, idarəetmə;
 - elm, mədəniyyət, dini, saxta innovasiyalar;
-

Sual: İnnovasiyanın yayılma sferasına daxil deyil? (Çəki: 1)

- qlobal, milli;
 - milli, lokal;
 - lokal, nöqtəvi;
 - nöqtəvi, regional;
 - iqtisadi, sosial-iqtisadi;
-

Sual: Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1.Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2.İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3.İnvestisiya siyasəti reallaşdırılır. 4.Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir. (Çəki: 1)

- 1,2,3
- 1,2,3,4

- 2,3,4
 - 1,4
 - 1,4,2
-

Sual: Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır. (Çəki: 1)

- 1,2,3
 - 1,2,3,4
 - 2,3,4
 - 1,4
 - 1,4,2
-

Sual: Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil: (Çəki: 1)

- Ətraf mühitin mühafizəsi təmin edilir.
 - Əhalinin sosial təminatını həyata keçirir
 - Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.
 - Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir.
 - İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
-

Sual: Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu: (Çəki: 1)

- qeyri –tarif
 - diskont
 - diversifikasiya
 - qalıq dəyəri
 - rəqəmlərin cəmi
-

Sual: Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu: (Çəki: 1)

- gömrük tarif
 - bərabər amortizasiya
 - uçot
 - deviz
 - delfi
-

Sual: Xarici rəqabətin dağdırıcı təsirindən milli iqtisadiyyatı qorumaq üçün hansı tədbirlər görülməlidir? (Çəki: 1)

- azad iqtisadi zona(lar) təşkil edilməlidir
 - idxlər gömrük tarifləri yüngülləşdirilməlidir
 - dövlət tərəfindən proteksionist siyasət yeridilməlidir
 - «açıq qapı» siyasəti yeridilməlidir
 - hər şey bazarın öhdəsinə buraxılmalıdır
-

Sual: Ölkədə iqtisadi təhlükəsizliyin mövcüdlüyü amilləri: (Çəki: 1)

- xarici təhlükənin olması

- məmər özbaşınalığı
 - polis qanunsuzluğu
 - həyat səviyyəsinin aşağı olması
 - iqtisadi tərəqqi
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası. Ölkələr üzrə müqayisəsi; 2. emaledici sənayenin ümumi məhsulda xüsusi çəkisi; 3. sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi; 4. - investisiyaların ümumi daxili məhsula nisbəti; (Çəki: 1)

- 1,2,3
 - 1,4,2
 - 2,3,4
 - 1,4
 - 1,2,3,4
-

Sual: Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - elmi tədqiqatlar, təcrübi konstruktiv işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti; 2. - beynəlxalq standartlara görə müəyyən olmuş yoxsulluğun səviyyəsi; 3. - həyatın orta yaşayış müddəti, il; 4. - 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə; (Çəki: 1)

- 1,2,3
 - 1,4,2
 - 2,3,4
 - 1,4
 - 1,2,3,4
-

Sual: ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə; 2. - illik inflasiya; 3. - dövlət borcu, onun ümumi daxili məhsula, bündə gəlirlərinə nisbəti, faizlə; (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2,3
 - 2
 - 1,3
-

Sual: Xarici iqtisadi təhlükəsizlik milli və beynəlxalq maraqların qovşağında formalasır və onun indikatorları aşağıdakılar hesab oluna bilər: 1. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. 2. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı. 3. Xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti 4. Azərbaycan biznesin transməlli şirkətlərin fəaliyyətində iştirakı 5. İnvestisiya mühitinin beynəlxalq reytinqinin qiymətləndirilməsi (Çəki: 1)

- hamısı
- 1,2,4,5
- 2,3,4
- 2,3,5

heç biri

Sual: Milli iqtisadiyyatın inkişafının yüksək səviyyəsinə nail olmaq, onun dünya iqtisadi sistemində öz yerini tutması üçün bu qaydalar kateqoriyası olmalıdır: 1)İQTİSADI, 2) SİYASİ 3) İDEOLOJİ (Çəki: 1)

- 1,2,3
 - 1,2
 - 2
 - 2,3
 - 1,3
-

Sual: Xarici iqtisadi əlaqələrin tənzimlənməsi sahələrinə daxil deyil: (Çəki: 1)

- investisiyaların tənzimlənməsi
 - valyutanın tənzimlənməsi
 - əmtəə axınının tənzimlənməsi
 - xidmətlərin tənzimlənməsi
 - norma və normativlərin tənzimlənməsi
-

Sual: Xarici iqtisadi fəaliyyətlə bağlı siyasetdir: (Çəki: 1)

- iqtisadi
 - ticarət
 - valyuta
 - heç biri
 - hamısı
-

Sual: Azərbaycanın ərazisi hansı iqtisadi miqyaslar üzrə istehsal sisteminə bölünə bilər? (Çəki: 1)

- makro, mikro, mezo;
 - mikro meqo;
 - makro, mezo;
 - bölünə bilməz;
 - mikro, mezo;
-

Sual: Milli iqtisadiyyata aid deyil? (Çəki: 1)

- sosial problemləri tədqiq edir
 - dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
 - iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
 - milli psixologiya və ənənəvi davranışında cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 - milli bazarı və ölkənin dünya iqtisadiyyatındaki mövqeyini tədqiq edir;
-

Sual: Hüquqi dövlət dedikdə nə başa düşülür? (Çəki: 1)

- iqtisadiyyatın təsirindən azad edilməsini;
- demokratik milli dövlət quruculuğunu hüquqi cəhətdən təmin olunmasını;
- özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;

- milli sərvətlərin qorunub saxlanılmasını;
 - vətəndaşların milli sərvətlərə sahib olmasını;
-

Sual: Azad iqtisadi fəaliyyət dedikdə nə başa düşülür? (Çəki: 1)

- ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
 - iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;
 - sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
 - istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;
 - dövlətin iqtisadi mənafelərinin səbəblərini öyrənir;
-

Sual: Milli hissələr dedikdə nə başa düşülür? (Çəki: 1)

- bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir
 - insanlərin hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
 - hissi dövlət prinsiplərini əks etdirir;
 - ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanması əks etdirir;
 - milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
-

Sual: Milli istehsalın iqtisadi şərtləri dedikdə nə başa düşülür? (Çəki: 1)

- sosial-mədəni mühitin təmin edilməsidir;
 - xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
 - istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
-

Sual: Ərazi əmək bölgüsü necə izah edilir? (Çəki: 1)

- əmək bölgüsünün mövcudluğunu və inisafını fərqləndirir;
 - ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi integrasiya meyllərinin güclənməsidir;
 - milli iqtisadiyyatın əsaslarının təşkilidir;
 - ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
 - müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
-

Sual: Milli iqtisadiyyat.....? (Çəki: 1)

- beynəlxalq iqtisadiyyatla yalnız qarşılıqlı əlaqə çərçivəsində ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi fərqlərə görə bölünən bir sistemdir
 - ayrı-ayrı ölkələrlə ixrac-idxləməliyyatları ilə müəyyən olunan bir sistemdir
 - ayrı-ayrı ölkələrin müvafiq olaraq daxili maliyyə resurslarını müəyyənləşdirən bir sistemdir
 - beynəlxalq iqtisadiyyatla əlaqə və asılılıq çərçivəsində ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi, sosial-iqtisadi, texniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemidir
 - ayrı-ayrı ölkələrin daxili ehtiyatlarını müəyyən edən bir sistemdir
-

BÖLÜM: 1303

Ad	1303
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mİ-nin predmeti hesab olunur? (Çəki: 1)

- həmin elm tərəfindən müəyyən olunmuş ərazilər
- həmin elm tərəfindən müəyyən olunmuş istehsal resurslarının təyinatı
- həmin elm tərəfindən müəyyən olunmuş tənzimləmə metodları
- həmin elm tərəfindən müəyyən olunmuş ərazi əmək bölgüsü
- həmin elm tərəfindən müəyyən olunmuş sərhədlərin məhdudlaşdırılan sahəsi

Sual: Milli iqtisadiyyatın tənzimlənmə vasitələrini və onun sayının düzgün verildiyi bəndi göstəri: (Çəki: 1)

- 2 iqtisadi birlik, kompleks inkişaf
- 3 milli hissələr, real iqtisadi müstəqillik, milli iqtisadi mənayelər
- 2 hüquqi dövlət, ərazi birliyi
- 3 real iqtisadi müstəqillik, hüquqi dövlət, milli hissələr
- 3 azad iqtisadi fəaliyyət, hüquqi dövlət, real iqtisadi müstəqillik

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir: (Çəki: 1)

- ixtisaslaşma sahələrinin sayını artırmaq
- xarici iqtisadi fəaliyyətdə trazlığa nail olmaq
- iqtisadi artım əldə etmək
- yüksək səviyyəli məşğulluğa nail olmaq
- qiymətlərdən sabitlik əldə etmək

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir: (Çəki: 1)

- ixtisaslaşma sahələrinin sayını artırmaq
- xarici iqtisadi fəaliyyətdə trazlığa nail olmaq
- iqtisadi artım əldə etmək
- yüksək səviyyəli məşğulluğa nail olmaq
- qiymətlərdən sabitlik əldə etmək

Sual: Milli iqtisadiyyata aid deyil? (Çəki: 1)

- sosial problemləri tədqiq edir;
- dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
- iqtisadi proseslərin milli zəmində fəaliyyətini eks etdirir;

- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 - milli bazarı və ölkənin dünya iqtisadiyyatındaki mövqeyini tədqiq edir;
-

Sual: Milli iqtisadiyyat fəni aşağıdakılardan hansıları müəyyənləşdirir? I-ölkənin itisadi potensialı; II-ölkənin sənaye potensialı; III-regionların iqtisadi inkişaf səviyəsini; IV-Milli bazarı; V-istehsal resurslarının təyinatı (Çəki: 1)

- I; IV
 - II; V
 - I; III
 - IV; V
 - II; IV
-

Sual: Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir: (Çəki: 1)

- ixtisaslaşma sahələrinin sayını artırmaq
 - xarici iqtisadi fəaliyyətdə trazlığa nail olmaq
 - iqtisadi artım əldə etmək
 - yüksək səviyyəli məşğulluğa nail olmaq
 - qiymətlərdən sabitlik əldə etmək
-

Sual: Milli iqtisadiyyatın vəzifəsi nədir? (Çəki: 1)

- hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 - bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 - ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 - milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;
 - milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
-

Sual: Ölkənin daha çox əhəmiyyətə malik olan iqtisadi artımını şərtləndirən amillərə aid deyil? (Çəki: 1)

- əmək resursları;
 - kapital resursları;
 - təbii olmayan resurslar;
 - torpaq resursları;
 - sahibkarlıq fəaliyyəti;
-

Sual: Milli iqtisadiyyat hansı qaydalarla həyata keçirilir? (Çəki: 1)

- iqtisadi, sosial, sahəvi;
- siyasi, mədəni, mənəvi;
- regional, sahəvi, iqtisadi;
- iqtisadi, siyasi, ideoloji;

- ideoloji, dəyər, struktur;
-

Sual: Milli iqtisadi inkişafa nail omaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil? (Çəki: 1)

- xarici iqtiasi fəaliyyətdə tarazlığa nail olmaq;
 - qiymətlərdə sabitlik əldə etmək;
 - yüksək səviyyəli məşğulluğa nail olmaq;
 - iqtisadi artım əldə etmək;
 - rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;
-

Sual: Gömrük siyasətinə aid olmayan variantı seçin? (Çəki: 1)

- ixrac-idxlal ticarət əməliyyatlarının strukturunun adaptasiyası;
 - ixrac yönümlü və idxlal əvəzedən istehsalatın prioritet inkişafı;
 - ölkənin azad iqtisadi zonalarına və xarici ölkələrə nüfuz etmə;
 - xüsusi gömrük rejimlərinə və kontingentləşdirilməyə hüququn əldə edilməsi;
 - anti-böhran strategiyasının adaptasiyası;
-

Sual: İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinin səhv verildiyi cavabı tapın: (Çəki: 1)

- vergi siyasəti
 - anti-inhisar siyasəti
 - tənzimləmə siyasəti
 - gömrük siyasəti
 - pul-kredit siyasəti
-

Sual: Ölkələrin vergi siyasətinin həyata keçirilməsində apardığı tədbirlərdən səhv olanı tapın: (Çəki: 1)

- mal çeşidinin təkmilləşdirilməsi
 - vergi ödənişləri strukturunun adaptasiyası
 - istehsalat xərclərinin strukturunun optimallaşdırılması
 - ixrac-yönümlü və idxlal əvəzedən istehsalatın prioritet inkişafı:
 - Offşor zonalara nüfuz etmə
-

Sual: Anti-inhisar siyasətinə aid olmayan variantı seçin? (Çəki: 1)

- ədalətli rəqabət əsasında işlərin aparılmasının əsaslanması;
 - iqtisadi agent tərəfindən həyata keçirilən əqdlərin anti-inhisar qanunvericiliyinə uyğunlaşdırılmasının əsaslanması;
 - üstünlük təşkil etməəlamətlərinin iqtisadiyyatda olmamasının əsaslanması;
 - anti-inhisar strategiyasının adaptasiyası;
 - ehtiyat bazارında davranışın təkmilləşdirilməsi;
-

Sual: Aşağıdakılardan birində uyğunluq düzgün verilməyib: (Çəki: 1)

- iqtisadi mexanizmlər – açıq və qapalı tip olur
- iqtisadi qayda – azad bazar, sərbəst qayda da bura aiddir
- İsveç modeli – yüksək əmək haqqı, yüksək vergi yükü
- dövlətin iqtisadi fəaliyyət istiqamətlərindən biri – gömrük siyasəti

- dövlət tərəfindən büdcə-vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi – tənzimlənən bazar iqtisadiyyatı modelidir
-

Sual: İsveç modelinin çatışmayan cəhəti? (Çəki: 1)

- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
- bu modeldə sosial siyaseti zəif olan ölkələrin iştirak etməsi;
- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;
- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergiqoyma müşahidə olunur;
-

Sual: İsveç modelinin çatışmayan cəhəti dedikdə nə başa düşülür? (Çəki: 1)

- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergiqoyma müşahidə olunur;
- bu modeldə sosial siyaseti zəif olan ölkələrin iştirak etməsi;
- dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;
- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
-

Sual: Dövlət müəssisəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;
- sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitala malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
- kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formallaşır;
- bir qrup sahibkar kapitalın mülkiyyətçisidir
- kapitala sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formallaşır;
-

Sual: Müəssisənin ixtisaslaşması dərinləşdikcə hansı əlaqələr mürəkkəbləşir və yeiləşir? (Çəki: 1)

- istehsal əlaqələri
- xarici ticarət əlaqələri
- kooperasiya əlaqələri
- iqtisadi mübadilə əlaqələri
- sahibkarlıq əlaqələri
-

Sual: XVIII-XIX əsrin əvvəllərində əsas iqtisadi subyekt hesab olunur? (Çəki: 1)

- likvid
- individ
- iqtisadi agentlər
- sənədli akkreditiv

inkasso

Sual: Azərbaycanın bazar iqtisadiyyatına keçidinin II mərhələsi hansı xüsusiyyətləri ilə səciyyələnir? (Çəki: 1)

- bazarın «oyun qaydaları»nı hərəkətə gətirmək
 - makroiqtisadi, sosial və siyasi sabitliyi xüsusilə maliyyə sabitliyini təmin etmək
 - antiinflyasiya tədbirlərinin həyata keçirilməsi
 - dövlətin büdcə kəsirinin minimuma endirilməsi
 - monetar siyasətin tənzimlənməsi
-

Sual: Hansı modeldə istehsal xərclərinin minimumlaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, əsas göstəricilərdən biridir: (Çəki: 1)

- Amerika modeli
 - Yapon modeli
 - Cənubi-Koreya modeli
 - Alman modeli
 - İsvəç modeli
-

Sual: Aşağıdakı fikirlərdən birində İsvəç modeli üçün aid olmayan xüsusiyyətlər verilib: (Çəki: 1)

- Əhalinin milli gəlirinin çox hissəsi büdcə vasitəsilə yenidən bölüşdürülməyə əsaslanır:
 - yüksək gəlirlərin olması
 - yüksək vergi
 - kiçik və orta sahibkarlığın inkişafı
 - yüksək əmək haqqı və vergi yükünün çox olması nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin aşağı salınması
-

Sual: Aşağıdakı bəndlərdən birində dövlətin iqtisadiyyatda iştirakının modellərinin düzgün sayı və onlardan biri verilmişdir. Bu cavabı tapın: (Çəki: 1)

- 4 tənzimlənən bazar iqtisadiyyatı modeli
 - 3 sosial yönümlü bazar iqtisadiyyatı modeli
 - 5 azad bazar iqtisadiyyatı modeli
 - 4 vahid bazar iqtisadiyyatı modeli
 - 5 qarışiq bazar iqtisadiyyatı modeli
-

Sual: Bazar iqtisadiyyatına keçidin yollarından biri yanlışdır: (Çəki: 1)

- qiymətlərin kəskin azalması, əhalinin maddi rifah halının artması
 - antiinflyasiya tədbirlərinin həyata keçirilməsi və maliyyə sabitliyinə nail olunmaq
 - bazar infrastruktur və seqmentlərinin yaradılması
 - əhalinin sosial müdafiəsinin təşkili
 - azad rəqabət mühitinin formalasdırılması üçün antiinşas və haqsız rəqabət formalarının, tədbirlərinin həyata keçirilməsi
-

Sual: Müəssisə bazara çıxarılan uyğun hüquq orqanında qeydə alınmış, ümumi əmtəə

nişanı olan əmtəə və xidmətlərin məcmusu – qeyd olunan fikirlər milli iqtisadiyyatda hansı konsepsiyanın nəzəri əsasını təşkil edir? (Çəki: 1)

- resurs
 - sosial
 - məhsul
 - institutsional
 - istehlak
-

Sual: Müəssisə bazara xidmət və məhsul çıxaran istehsal prosesi istehlakçılarının marağının ahəgdarlığını təmin edən təşkilatdır – deyilən nəzəri fikirlər milli iqtisadiyyatın hansı konsepsiyasını təşkil edir? (Çəki: 1)

- məhsul
 - sosial
 - resurs
 - istehlak
 - institutsional
-

Sual: Çoxmilli TMK (Transmilli kompaniyalar) dedikdə nə başa düşülür? (Çəki: 1)

- iki və daha çox ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak edir;
 - yalnız bir ölkədə fəaliyyət göstərir;
 - əməliyyatlarında xarici kapital iştirak etmir;
 - iki və daha çox ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak etmir;
 - yalnız bir ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak edir;
-

Sual: Qarışiq iqtisadiyyat modeli dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
 - dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
 - bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
 - bu model həm dövlət, həm də özəl strukturlara malik qarışiq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
 - burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
-

Sual: İnsan resurslarına daxildir: (Çəki: 1)

- sahibkarlıq
 - əmtəə və xidmətlərin
 - kadr potensialı
 - hamısı
 - demoqrafik
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	21
Maksimal faiz	21

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Təbii resurslara aid olmayan variantı seçin? (Çəki: 1)

- təbii resurslar yalnız istifadə olunan komponentlərdir;
 - təbii resurslar istifadə olunan və ya olunmayan təbii komponentlərdir;
 - bu komponentlər təbii resursların məcmusunu təşkil edir;
 - iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimləyir;
 - sahibkarlıq fəaliyyətinin birbaşa və dolayı inkişafına təsir göstərir;
-

Sual: Ərazi (region) resurslarının məcmuuna daxildir: (Çəki: 1)

- təbi resurslar
 - insan resursları
 - təbii-iqlim şəraiti
 - sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi
 - hamısı birlikdə
-

Sual: Makroiqtisadi proqnozlaşdırma və planlaşdırma üçün nə xas deyil? (Çəki: 1)

- sosial struktur;
 - sahə strukturu;
 - istehsal strukturu;
 - yığım strukturu;
 - ərazi strukturu;
-

Sual: Xammal və material resursları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
 - tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
 - buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial siğorta büdcəsinə ödəmələr;
 - kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
 - informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
-

Sual: Elm və intellektual potensial nədir? (Çəki: 1)

- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- buraya mənfəət, dövriyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial siğorta büdcəsinə ödəmələr;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin

inkışaf etdirilməsini göstərir;

- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
-

Sual: Öləknin ehtiyat potensialı deyil: (Çəki: 1)

- əmək ehtiyatları
 - informasiya
 - maliyyə resursları
 - ETT və investisiya resursları
 - işçi qüvvəsi
-

Sual: Təbii resurslardan istifadə optimallaşdırılmasına daxildir: (Çəki: 1)

- coğrafi və kəmiyyətin yüksəldilməsinin hesablanması
 - təkrar istehsal qanuna uyğunluqları
 - resurs təsərrüfatı səmərəli növbəliliyini
 - hamısı
 - rentabellik
-

Sual: Fərdi xüsusi müəssisə nədir? (Çəki: 1)

- bir qrup sahibkar kapitalın mülkiyyətçisidir;
 - kapitala sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalasır;
 - sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitala malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
 - mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;
 - kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalasır
-

Sual: Xüsusi kooperativ müəssisə nədir? (Çəki: 1)

- bir qrup sahibkar kapitalın mülkiyyətçisidir;
 - mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;
 - kapitala sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalasır;
 - kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalasır;
 - sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitala malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
-

Sual: Məhsul konsepsiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- müəssisə-bazara çıxarılan istehsalda istifadə olunan, müəyyən formada təşkil olunan və idarə olunan resursların məcmuudur;
- nəinki bazar, həm də praktiki olaraq müəssisə tərkibindən sosial xidmətləri ayırır;

- müəssisə-bazara xidmət və məhsul çıxaran istehsal prosesi iştirakçılarının marağının ahəngdarlığını təmin təşkilatdır;
 - müəssisə-bazara əmtəə və xidmətlər çıxaran istehsal prosesini bilavasitə həyata keçirən, formal və qeyri-normal fəaliyyət göstərən üsul və qaydaların məcmuudur;
 - müəssisə-bazara çıxarılan uyğun hüquqi orqanlarında qeydə alınmış, ümumi əmtəə nişanı olan əmtəə və xidmətlərin məcmuudur;
-

Sual: Ölkənin iqtisadi potensialı deyil (Çəki: 1)

- xammal, material resursları
 - texniki resurslar
 - maliyyə resursları
 - informasiya potensialı
 - əmək resursları
-

Sual: İqtisadi potensialın proqnozlşdirilməsində hası mütənasiblik nəzərə alınır? (Çəki: 1)

- ümumi iqtisadi
 - sahələrarası
 - regionlararası
 - sahələrdaxili
 - istehsaldaxili
-

Sual: Ərazi törəmənin resursları neçə yerə bölünür? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 5
 - 6
-

Sual: İnvestisiyanın əsas subyekti nədir? (Çəki: 1)

- dövlət və özəl bölmələr;
 - xarici və yerli şirkətlər;
 - dövlət və xüsusi sahibkarlıq;
 - özəl bölmələr və amortizasiya fondu;
 - müəssisələr, idarələr və təşkilatlar;
-

Sual: İnnovasiya neçə sahə üzrə istiqamətləndirilir və hansılardır? (Çəki: 1)

- 2 sahə: iqtisadi və siyasi sahələr;
 - 3 sahə: ictimai, mədəni və mənəvi sahələr üzrə;
 - 3 sahə: obyekt, yenilik səviyyəsi, yayılma sferası üzrə;
 - 2 sahə: elm və mədəniyyət sahələri üzrə;
 - 3 sahə: dini, hüquqi və təhsil sferası üzrə;
-

Sual: İnvestisiyalar təyinatına görə neçə yerə bölünürlər: (Çəki: 1)

- 5

- 3
 1
 2
 6
-

Sual: İnfrastruktur təyinatlı investisiyalar neçə qrupa ayrılır? (Çəki: 1)

- 5
 3
 7
 2
 1
-

Sual: İnvestisiya mühitinə təsir edən amillərə daxil deyil: (Çəki: 1)

- sosial
 siyasi
 milli
 iqtisadi
 qlobal
-

Sual: İnvestisiya qoyuluşları risk amili ilə bağlı olub neçə qrupa ayrılır? (Çəki: 1)

- 3
 2
 4
 5
 7
-

Sual: İnnovasiya fəaliyyəti neçə yerə bölünür? (Çəki: 1)

- 2
 1
 3
 5
 4
-

Sual: Ölkələr üzrə innovasiyalar neçə yerə bölünür? (Çəki: 1)

- 5
 6
 8
 9
 4
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	20
Maksimal faiz	20

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Yenilik səviyyələri üzrə innovasiya neçə yerə bölünür? (Çəki: 1)

- 4
 - 3
 - 9
 - 6
 - 7
-

Sual: Yayılma sferası üzrə innovasiya neçə yerə bölünür (Çəki: 1)

- 4
 - 5
 - 3
 - 7
 - 8
-

Sual: Dövlətin iqtisad funksiyalarından biri hansıdır? (Çəki: 1)

- kapital
 - Əmək
 - İmtiyaz
 - Rəqabət
 - Antiinhisar
-

Sual: Qeyri təkmil rəqabətə hansı rəqabət növü daxildir? (Çəki: 1)

- Azad və inhisar
 - Xüsusi mülkiyyət
 - İstehsal vasitələri
 - Əmək və yiğim
 - Kapital
-

Sual: Ekoloji sahədə nəzərdə tutulmur (Çəki: 1)

- Ekoloji fəlakəti aradan qaldırmaq
 - Böhrandan çıxməq
 - Selin qarşısını almaq
 - Ekoloji tarazlıq
 - Su və hava hövzələrinin mühafizəsi
-

Sual: Milli hesablar sisteminə aid olmayan variantı seçin: (Çəki: 1)

- Milli hesablar sistemi bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri;
- Milli hesablar sisteminin bazar iqtisadiyyatı şəraitində makrostatistik model;
- İnflyasiya, büdcə kəsiri, iqtisadi artım, iqtisadiyyatın strukturu, xarici iqtisadi

əlaqələrin genişləndirilməsi;

- Milli hesablar sistemi təhsil, istehsal, gəlir bölgüsü, investisiya, maliyyə və habelə dövlətlə qarşılıqlı əlaqələr;
 - Milli hesablar sistemi iqtisadi göstəricilərin dünya bazarında rəqabət qabiliyyətliliyinin, iqtisadi və təbii potensialın məhdudlaşdırılmasında.
-

Sual: İnfrastruktura daxil deyil: (Çəki: 1)

- şosse yolları, kanal, port
 - anbar, enerji təsərrüfatı
 - dəmir yol nəqliyyatı, rabitə, su təsərrüfatı, kanalizasiya
 - fotoqrafiyalar, atelyelər, ayaqqabı tikişi
 - təhsil, elm, səhiyyə
-

Sual: Səhiyyənin inkişafının göstəricisi deyil: (Çəki: 1)

- Əhalinin hər 1000 nəfərinə düşən qospitallaşmanın miqdarı
 - Əhalinin hər 10000 nəfərinə düşən xəstəxana çarpayılarının miqdarı
 - Əhalinin hər 10000 nəfərinə ambulator poliklinika həkim vəzifəlerinin miqdarı
 - Əhalinin hər 10000 nəfərinə diş həkimi vəzifəlerinin miqdarı
 - Əhalinin hər 10000 nəfərinə ambulator poliklinikə xidməti üçün orta tibb heyəti vəzifələri
-

Sual: Real həyatda dövləti funksiyaları : (Çəki: 1)

- proteksionist, qarətçi
 - konkret, məhsuldar
 - proteksionist, məhsuldar
 - konkret, yırtıcı
 - proteksionist, yırtıcı
-

Sual: Ölkənin tədiyyə balansı təkamülü mərhələləri (Çəki: 1)

- gənc borclu, yaşılı borclu, qoca borclu, kamil borclu, yaşılı kreditor, kamil kreditor
 - gənc borclu, yaşılı borclu, kamil borclu, gənc kreditor, yaşılı kreditor, kamil kreditor
 - gənc borclu, yaşılı borclu, kamil borclu, qoca kreditor, yaşılı kreditor, kamil kreditor
 - gənc borclu, yaşılı borclu, kamil borclu, cavan borclu, yaşılı kreditor, kamil kreditor
 - gənc borclu, yaşılı borclu, kamil borclu, cavan kreditor, gənc kreditor, yaşılı kreditor, kamil kreditor
-

Sual: Ölkənin beynəlxalq iqtisadi mövqeyinə təsir edən amillər : (Çəki: 1)

- milli iqtisadiyyatın inkişaf səviyyəsi, milli iqtisadiyyatın strukturu, idxal və ixracə meylik
- ölkənin ixrac və idxalda yerinin yüksəldilməsi, investisiyalardan götürülən götürülən gəlirlərin artırılması, beynəlxalq iqtisadi əlaqələrə təsiri
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, millətlərin beynəlxalq ticarətdən asılılıq əmsali, millətlərin iqtisadiyyatının təşkilatı əsasları
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, milli iqtisadiyyatın strukturu, millətlərin iqtisadiyyatın fəaliyyətinin təşkilatı əsasları
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, idxal və ixracə meylik, millətlərin iqtisadiyyatının

fəaliyyətinin təşkilatı əsaslar

Sual: Dövlət iqtisadi fəaliyyətə siyaset formaları ilə təsir edir: (Çəki: 1)

- ticarət siyaseti, pul-kredit siyaseti, valyuta siyaseti, iqtisadi güc
 - ticarət siyaseti, kredit siyaseti, iqtisadi güc, valyuta siyaseti
 - ticarət siyaseti, valyuta siyaseti, maliyyə siyaseti, iqtisadi güc
 - ticarət siyaseti, investisiya siyaseti, valyuta siyaseti, dövlətin maliyyə siyaseti, iqtisadi güc
 - ticarət siyaseti, valyuta siyaseti, pul-kredit siyaseti, iqtisadi güc
-

Sual: Xarici iqtisadi əlaqələrin tənzimlənməsi hansı vəzifələri həyata keçirilir : (Çəki: 1)

- Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənilib hazırlanması və onların tənzim edilməsi.
 - Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun müəyyən edilməsi;
 - Xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsini müəyyən etmək, ölkədə müstərək müəssisələrin tikilməsinin normativ aktlarını tərtib etmək.
 - Vəzifələrin hamısı.
 - İxrac rejimini müəyyən etmək, ixracı lisenziyalasdırmaq, məhsul aparılması və gətirilməsi qaydasını müəyyən etmək.
-

Sual: Xarici iqtisadi əlaqələrin tənzimlənməsi strategiyası hansılardır? (Çəki: 1)

- Respublikanın ixrac potensialının formallaşması və inkişafı, ixracın strukturunun dəyişdirilməsi, bonus sisteminin hazır məhsul ixracının mükafatlandırılması;
 - Hamısı.
 - Respublika müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılması;
 - Texniki modelləşdirmə üçün investisiyaların cəlb edilməsi;
 - Daxili bazarın idxal-ixrac nəzarətinin gücləndirilməsi.
-

Sual: Milli iqtisadiyyatın dünya iqtisadi sistemiə birləşməsi məsələləri: (Çəki: 1)

- azad ticarət zonası, azad iqtisadi zona, azad elmi-texniki zona, gömrük birliyi, iqtisadi birlik
 - azad ticarət zonası, azad iqtisadi zona, gömrük birliyi, ümumi bazar, iqtisadi və valyuta birliyi
 - azad ticarət zonası, gömrük birliyi, ümumi bazar iqtisadi birlik, iqtisadi və valyuta birliyi
 - azad ticarət zonası, gömrük birliyi, azad iqtisadi zon, iqtisadi birlik, iqtisadi və valyuta birliyi
 - azad ticarət zonası, azad sənaye zonası, gömrük birliyi, iqtisadi birlik, iqtisadi və valyuta birliyi
-

Sual: Ümumdünya ticarət təşkilatına daxil olunmadan qazanc: (Çəki: 1)

- insafsız rəqabətdən mühafizənin əldə edilməsi, milli mənafəini, nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək azərbaycan məhsullarını xarici bazara çıxarmaq, rəqabətqabiliyyətliliyini yüksəltməklə ölkə müəssisələrinin struktur islahatlarını gücləndirmək, beynəlxalq ticarətin tam iştirakçısı kimi ölkənin ümumi və investisiya iqlimini yaxşılaşdırmaq

- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətdə davamlılığını artırmaq
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətdə davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətdə davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq, xarici bazara çıxış üçün yxşı şəşraiti əldə etmək
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətdə davamlılığını artırmaq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq
-

Sual: Ümumdünya ticarət təşkilatına daxil olmadan milli iqtisadiyyata itkilər və təhlükələr: (Çəki: 1)

- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdəvamsız sahələrin ifası, rəqabətdəvamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması
 - idxalın genişlənməsi ilə əlaqədar rəqabətdəvamsız sahələrin ifası, rəqabətdəvamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklerinin itirilməsi
 - idxalın genişlənməsi ilə əlaqədar rəqabətdəvamsız sahələrin ifası, rəqabətdəvamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklerinin itirilməsi yerli istehsalçıların ölkə bazarından çıxarılması
 - idxalın genişlənməsi ilə əlaqədar rəqabətdəvamsız sahələrin ifası, rəqabətdəvamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması, daxili bazarın yenidən qiymətləndirilməsi
 - heç biri
-

Sual: Ümumdünya ticarət təşkilatına daxil olmadan qazanc və itkiləri müəyyən edərkən hansı problemlər araşdırılmalıdır? (Çəki: 1)

- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilərmi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar?
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilərmi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütün sahələrinin itirilməsinə yol vermək olarmı?
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilərmi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütün sahələrinin itirilməsinə yol vermək olarmı? İşsizliyin səviyyəsi necə ola bilər? İşsizliyin səviyyəsi cəmiyyəti nə ilə qorxudur?
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilərmi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici

bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütöv sahələrinin itirilməsinə yol vermək olarmı? İşsizliyin səviyyəsi necə ola bilər? İşsizliyin səviyyəsi cəmiyyəti nə ilə qorxudur? Perspektivli milli korporasiyalara necə kömək etmək olar? Hansı şərtlərlə və nə vaxt təşkilata girmək olar?

- bütün qeyd olunan problemlər
-

Sual: Xarici iqtisadi əlaqələr hansı vəzifələri tənzimləmir? (Çəki: 1)

- Valyuta, gömrük tənzimlənməsini həyata keçirmək;
- Xarici iqtisadi əlaqələrdə iştirak edən dövlətlərin marağının qorunması tədbirlərini həyata keçirmək;
- Xarici iqtisadi əlaqələri tənzim edən əlaqələrin statusunun müəyyən edilməsi.
- Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənilib hazırlanması və onların tənzim edilməsi.
- Əmək resurslarının səmərəli yerləşdirilməsi.
-

Sual: İqtisadi təhlükəsizliyə hansı tərkiblər daxil deyil? (Çəki: 1)

- Azərbaycan daxilində maraq və məqsədli sistemin yaradılması;
- Reallaşan və onun suverenliyinin qorunub saxlanması;
- Beynəlxalq əmək bölgüsündə Azərbaycanın marağının qorunub saxlanması;
- Dünya təcrübəsində və beynəlxalq əmək bölgüsündə Azərbaycanın maraqlarının qorunub saxlanması;
- Ətraf mühitin qorunub saxlanması.
-

BÖLƏM: 1403

Ad	1403
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının sosial siyasetində nəzərdə tutulur: (Çəki: 1)

- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasetin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması
- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasetin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, demoqrafik siyasetin normallaşdırılması
- Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasetin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, demoqrafik siyasetin normallaşdırılması, ölkədə Konstitusiya hüququna əməl edilməsi
- Əhalinin məşğulluğunun effektli təmin olunması, əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə yaxşılaşdırılması, ölkədə Konstitusiya hüququna əməl olunması
- ölkədə demoqrafik situsyanın normallaşdırılması, sosial infrastrukturunun

əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, sosial siyasetin ailəyə istiqamətləndirilməsi.

Sual: Ümumdünya ticarət təşkilatına daxil olunmadan qazanc: (Çəki: 1)

- insafsız rəqabətdən mühafizənin əldə edilməsi, milli mənafəini, nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək azərbaycan məhsullarını xarici bazara çıxarmaq, rəqabətqabiliyyətliliyini yüksəltməklə ölkə müəssisələrinin struktur islahatlarını gücləndirmək, beynəlxalq ticarətin tam iştirakçısı kimi ölkənin ümumi və investisiya iqlimini yaxşılaşdırmaq
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətqdavamlılığını artırmaq
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətqdavamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətqdavamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq, xarici bazara çıxış üçün yxşı şəşraiti əldə etmək
 - insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarnın hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasetini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətqdavamlılığını artırmaq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq
-

Sual: Ümumdünya ticarət təşkilatına daxil olmadan milli iqtisadiyyata itkilər və təhlükələr (Çəki: 1)

- idxlən genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin ifası, rəqabətədavamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması
 - idxlən genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin ifası, rəqabətədavamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklerinin itirilməsi
 - idxlən genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin ifası, rəqabətədavamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklerinin itirilməsi yerli istehsalçıların ölkə bazarından çıxarılması
 - idxlən genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin ifası, rəqabətədavamsız müəssisələrin ifası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması, daxili bazarın yenidən qiymətləndirilməsi
 - heç biri
-



